

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Hərəkət

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 159 (5879) 3 sentyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Xalqa qayğıının bariz təcəssümü

Dövlət bütçəsi vətəndaşların
rifahı naminə xərclənir

Səh → 2



4

Sentyabrın 1-dən
Azərbaycanda 1 milyon
350 min nəfərin
əməkhaqqı artırılıb



5

Vüqar Rəhimzadə:
"Azərbaycan Prezidenti
tərəfindən verilən vədlər
sözdə deyil, əməldə öz
təsdiqini tapır"



9

Ermənistanda
təqəridçülər ayağa
qalxdı!



3 sentyabr 2019-cu il

Xalqa qayğıının bariz təcəssümü

Dövlət bütçəsi vətəndaşların rifahı naminə xərclənir

Her bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasetin sosial-ö-nümlüyünü ön planda saxlamaq və vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədönlü siyasət həyata keçirir.

Növbəti maaş artımı sosial siyasetin məntiqi göstəricisidir

Bu baxımdan, artıq sentyabr ayından etibarən vahid tarif cədvəli ilə əməkhaqqı alanların maaşları 40 faiz artması və bu artımın, ümumilikdə, 450 min insana şamil edilməsi, bir daha onu sübut edir ki, Prezident İlham Əliyev verdiyi bütün vədlərin həyata keçirilməsində maraqlıdır, o cümlədən, sözügedən sosial siyaset qarşısındaki zamanlarda da davam etdiriləcək. Belə ki, Prezident İlham Əliyevin minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı Sərəncamı ilə yeni vahid tarif cədvəline əsasən, 1-ci kateqoriya üzrə minimum əməkhaqqı 250, 19-cu kateqoriya üzrə isə 906 manat müəyyənləşib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyaseti şöbəsinin müdürü Əbülfət Məhərrəmovun sözlərinə görə, bu artım 450 min insanı əhatə edəcək.

Sentyabrın 1-dən maaşları artacaq dövlət və ya özəl qurumlarda işləyənlərin, o cümlədən Mərkəzi Seçki Komissiyası, Sədr - 3060 manat, Sədrin müavini - 2845 manat, Katib - 2110 manat, Komissiya üzvü - 1920 manat; Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələri: baş müəsiblərin maaşı 336 manatdan 470 manata, baş müəsibin müavininin maaşı 315 manatdan 440 manata, bölmə rehbəri və qrup rəhbərinin maaşı 308 manatdan 430 manata, böyük müəsib və böyük iqtisadçının maaşı 303 manatdan 420 manata, aparıcı müəsib və aparıcı iqtisadçının maaşı 297 manatdan 410 manata, müəsib və iqtisadçının maaşı 292 manatdan 405 manata, böyük xəzinədar və kompüter üzrə mütəxəssisin maaşı 270 manatdan 375 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, xəzinədar, katibə və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, gözətçi, xidməti otaqları yığışdırıvə fehə kateqoriyasına aid edilən digər xidmətəcisi heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilər: ali kateqoriya üzrə aylıq vəzifə maaşları 220 manatdan 310 manata, 1-ci kateqoriya dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 210 manatdan 295 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 200 manatdan 280 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 180 manatdan 260 manata qaldırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparati və AMEA-nın Gəncə bölməsinin aparatının işçiləri: AMEA prezidentinin maaşı 1837 manatdan 2570 manata, AMEA-nın 1-ci vitse-prezidentinin maaşı 1276 manatdan 1780 manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin



maası 1177 manatdan 1645 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik - katibinin maaşı 880 manatdan 1230 manata, idarə rəisinin maaşı 853 manatdan 1190 manata qaldırılıb.

Təhsil Nazirliyinin Ərazi-Maliyyə Hesablaşma Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sözü ilə əməli vəhdət təşkil edən LİDER

Görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmet edir. Bu gün Azərbaycanın daha güclü olması üçün ardıcıl uğurlu siyaseti davam etdirmək son 16 ildə görülən işlərin uğurlu nəticələri bir daha təsdiqləyir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində, Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmili enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahi durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhəmənə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürürlən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib.

"Opinion Way"ın "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə aparıldığı islahatları necə qiymətləndirirsiniz" sualına sorğuda iştirak edənlərin 90,5 faizi, bütövlükdə, müsbət cavab vermesi də, bunu

tesdiq edən faktordur. Məsələ ondadır ki, ek-sər beynəlxalq təşkilatlar, aparıcı maliyyə kurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izleyir və çox müsbət səciyyələndirirler. Dünya Bankının "Doing Business" hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reyting agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını eks etdirən sosial-iqtisadi siyasetinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.

Ekspertlər nə deyirlər?

Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalasdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəciliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.

Sədaqət Vəliyeva: "Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır"

"Ötən gün Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət bütçəsindən maliyyələşən bir sıra digər təşkilatlar da çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzaladı. Bu isə, Azərbaycanda sosial sahədə atılan inqilabi addımların növbəti mərhələsinin başlangıçına işaret idi". Bunu "SƏS"ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının

sədri, Milli Məclisin deputati Sədaqət Vəliyeva deyib.

S. Vəliyeva əlavə edib ki, sosial sahədə atılan bu mütarəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasetin mərkəzində dayandığını təsdiqləməklə yanaşı, eyni zamanda, Prezident İlham Əliyevin güclü sosial siyasetinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasetin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha sübut edir.

İslahatlar kompleks xarakter daşıyır

Cənab Prezidentin ötən bir illik fəaliyyətini qiymətləndirməyə imkan verən ən mühüm məsələlərdən biri bu ilin fevral ayından vətəndaşların rifahının daha da yüksəldilməsi ilə bağlı verilən qərarlar oldu. Bir daha təsdiq olundu ki, əhalinin sosial rifahının gücləndirilməsi ölkədə həyata keçirilən siyasetin əsas istiqamətlərindən biridir. Xüsusilə, Prezidentin imzaladığı sərəncamlar göstərdi ki, islahatlar kompleks xarakter daşıyır və atılan her bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır. Qazanılan uğurlar bir daha onu sübut edir ki, Prezident İlham Əliyevin uğuru və uzaqgörən siyaseti nəticəsində, Azərbaycan qarşısında dayanan hədəflərə və müəyyən etdiyi məqsədlərə doğru inamla irəliləyir. Şübəsiz, bu dəyişikliklərin memarı Möhtərem Prezidentimiz İlham Əliyevdir.

Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr, deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasetin genişlənməsinə yeni imkanlar yaradır. Çok qururverici ənənədir ki, həyata keçirilən sosial siyaset tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənlək hiss etməyə tövsiyə edir. Qətiyyətə bildirmək olar ki, Cənab İlham Əliyevin yeritdiyi kurs, neinkı böyük hərflərlə qeyd ediləcək ISLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir.

Bələliklə, bütün bunlar o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah hali daim yüksələcək.

RƏFIQƏ KAMALQIZI

İordaniya mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazır



في ذكرى ميلاد السيدة الأولى لجمهورية أذربيجان
مهربان علييفا والشعب الأذريجاني..
الحب المتبادل لا ينضب



Jordaniyanın "Petra" dövlət informasiya agentliyində, aparıcı "Əd-Dustur" və "Ər-Ray" qəzetləridə, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu-nun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında məqale yayılıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZERTAC-a bildiriblər ki, məqalede Mehriban Əliyevanın həyatı, çoxşaxəli fəaliyyətinə nəzər salınır. Oxuculara məlumat verilir ki, Azərbaycanın birinci xanımı müxtəlif təşəbbüsərlər vasitəsilə xalqın geniş təbəqəsinin, xüsusilə də qəqçin və məcburi köçkünlerin üzləşdiyi problemlərin həllinə nail olur, onlar üçün firavan yaşayışın təmin olunmasına böyük rol oynayır. Heydər Əliyev Fondu-nun xətti ilə yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, eləcə də talassemiya mərkəzi tikilib. Mehriban xanımın diqqət dairesində uşaqlarla yanaşı, ahillar və şəhid ailələri də dayanır.

Heydər Əliyev Fondu-nun Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan müğəmین təsviqində əvəzsiz xidmətlər göstərdiyi, paytaxt Bakıda Müğam Mərkəzi inşa etdiridi, müğam janının bir çox ölkələrdə təbliğinə və tanıtılmasına müvəffəq olduğu məqalədə öz eksesini tapır. Fondu-dun dünyasının müxtəlif ölkələrindən dəvət olunan tanınmış və perspektivli musiqicilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz təhləflər verdiyi, yaradıldığı gündən bəri dünya mədəniyyətinin inkişafında, sivilizasiyalara dialoqun möhkəmənməsində böyük rol oynadığı, humanist dəyerlərin, sülh və tolerantlığın yayılması, mədəniyyətlərarası dialoqun inkişafına müstəsna təhləflər verdiyi vurğulanır.

Məqalədə Heydər Əliyev Fondu-nun dəsti ilə Parisdəki Louv Muzeyində İslam incəsənəti bölməsinin yaradıldığı, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin ikinci Dünya müharibəsi nəticəsində dəyişilmiş Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllerin bərpə işlərinin həyata keçirildiyi qeyd edilir. Roma şəhərində yerləşən Kapitolini Muzeyində filosoflar zalının bərpaçı Fondu bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edildiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin dünyadan müxtəlif ölkələrində baş veren təbii fəlakətlərin qurbanlarının da Mehriban xanım Əliyevanın diqqətindən kəndə qalmadığı öncəkilir və bu yönədə təqdim edilən humanitar yardımalar yada salınır.

Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irlisinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səyərlərin nəticəsi olaraq birinci xanımın 2004-cü ildə UNESCO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-ci ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi barədə oxuculara məlumat verilir.

Məqalədə Mehriban Əliyevanın Azərbaycanın idman ölkəsi kimi tanılılması istiqamətindəki dəyəri töhfələrinə də geniş yer ayrılır. Xüsusilə qeyd edilir ki, onun yorulmaz əməyi nəticəsində Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bədii gimnastika üzrə beynəlxalq kubok yarışına müvəffəqiyyətlə ev sahibliyi edib. Bundan başqa, "Avroviziya" mahnı müsabiqesinin Bakıda yüksək səviyyədə keçirilməsində de birinci xanımın səyləri məqalədə qeyd olunur. Diqqətə çatdırılır ki, Mehriban xanım Əliyeva gördüyü işlərə görə bir çox ölkələrin və beynəlxalq təşkilatların müxtəlif orden və medallarına layiq görürlər.

Əli Əhmədov: "Mühacir müxalifətin anti-Azərbaycan fəaliyyəti insanların sərt təpkisi sayesində tam iflasa uğrayacağına şübhə yoxdur"

"Müxalifətin hakimiyət iddialarını reallaşdırmaq üçün qanuni resursları-nın çatışmazlığı və iddialarının həyata keçirilməsi namına istənilen üsul və vasitədən faydalananmağa hazırlı olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçı olmağa sürükleyir.

Ayri-ayrı ölkələrin siyasi tarixində gəstərilən səbəblərdən müxalifət qüvvələrinin ifrat siyasi radikalizmə yuvarlanması, inqilabçı hərəkatlara, radikal dini dəstələrə və hərəkatlara, anarxist, hətta terrorçu təşkilatlar çevrilmesine dair kifayət qədər misallar götmək mümkündür. Bunu ölkədə demokratianın azlığı ilə əsaslandırmağa çalışanlar öz iddialarında qətiyyən səmimi deyiller. Müxalifətin ictimai dəstəyinin azlığının demokratianın azlığı kimi cəmiyyətə təqdim ediləməsi cəhdələri yeni deyil və çoxdandır ki, nəinki vərdi halına çevrilib, həm də siyasi taktika dərəcəsinə qaldırılıb". Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-ləra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində paylaşış.

Əli Əhmədov bildirib ki, müxalifətin məhiyyətinin və siyasi davranış (yaxud mübarizə) usullarının radikal şəkilde dəyişməsinin geniş yayılmış formalarından biri mühacir müxalifəciliyidir. Ölkədaxili siyasi proseslərə kənar müdaxilələrin sınaqdan keçmiş vasitəsi rolunda çıxış etməsi onun ən başlıca təhlükəsidir. Məhiyyət etibarilə mühacir müxalifət və məlum beşinci kolon hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərde xarici maraqların təmsilçisi rolu oynayır, hətta həmin maraqların həyata keçirilməsində vasitəcilik xidməti göstərir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropa ölkələrində Osmanlı imperiyasına qarşı məkrli planların hazırlanğı bir zamanlarda orada sıçınacaq tapan türk müxalifətinin imperiyanın sonrakı acı taleyində günahları az olmamışdır. Mühacir müxalifətin xüsusi xidmət organları tərəfindən idarə olunmasına dair ölkələrin tarixində də artıq təsdiqini tapmış faktlar göstərmək mümkündür və bu faktlar həmiyət məlumudur.

Təessüfləndirici haldır ki, Azərbaycan müxalifətinin müəyyən kəsimini mühacir müxalifət təmsil edir. Onun Azərbaycan əhalisinin maraqlarını ifadə etmək imkanlarının (və istəyinin) olmaması bir yana, asanlıqla, bəlkə də həvəslə xarici dairələrin təsiri altına düşmək təhlükəsi kifayət qədər yüksəkdir. Əvvəla mühacir müxalifətin sığınacaq tapdıgı ölkənin xüsusi xidmət organlarının təsirindən özünü qorumaq şansı ümumiyyətlə yoxdur və bu səbəbdən sonuncu-



nun nəzarəti altında fəaliyyət göstərməyə məhkumdur. Digər tərəfdən isə o, istənilen maraqlı tərəflər üçün tam açıq, müdafiəsiz hədəkdir, necə deyərlər göydəndüşmə fərsətdir. Bu baxımdan, onun digər ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşmək təhlükəsi də mövcuddur. Habelə, mühacir müxalifətin könülli olaraq xarici xüsusi xidmət orqanlarının təkliflərindən faydalanaşma istəyi de istisna deyil.

"Azərbaycanın mühacir müxalifətinin siyasi ritorikası və fealiyyət metodları onun maraqlı xarici qüvvələrin təsiri altına düşməsi ehtimalının kifayət qədər yüksək olmasından xəbər verir. Azərbaycanın mühacir müxalifətinin müxtəlif ölkələrdə bu rolu icra etmiş qrupların klassik sxemine tam uyğun şəkildə formalılaşdırma fəaliyyət göstərməsi tarixi paralellərlə isbat olunur. Müxalifətin milli maraqların əleyhinə çıxmaga hazır olan ugursuz nümayəndlərinin siyasi mühacir qismində xarici ölkələrə toplanması və onlardan Azərbaycanın əleyhinə müxtəlif formalarla istifadə edilməsinə dair məlum faktlar deyilənin ən sadə sübutudur.

Mühacir müxalifətin əsas təhlükəsi və buradən da irəli gələn arzuolunmazlığı onun hakimiyətə deyil, dövlətə qarşı aletə çevriləndədir. Onun əli ilə aparılan total yalan və böhtan kampanyasının, ən ugursuz məqayisələrin, ölkə əhalisinin itaətsizliyə, hətta qeyri-qanuni hərəkətlərə səslənməsinin başlıca hədəfi Azərbaycan dövləti, onun sahibliyi və əminənaməlidir, Azərbaycanın nüfuzu, iqtisadi və geopolitik maraqlarıdır. Onların hərəkətlərinin və fealiyyətinin kökündə bütövlükde milli maraqlar, cəmiyyətin hər hansı kəsiminin mənafəyi deyil, mühacir müxalifəti maliyyələşdirən və bu sebəbdən də yönəltmək, istiqamətləndirmək hüququ qazanan xarici dairələrin maraqları dayanır. Nə qədər pərdələməyə, "vətənə xidmət" donu geyindirməyə çalışsalar da, bu cür əmələlər yalnız bir ad vermək olar: Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlayır və ona görə də mühacir müxalifətin anti-Azərbaycan, anti-milli fealiyyətin insanlarının sərt təpkisi sayesində tam iflasa uğrayacağına şübhə yoxdur"-deyə, YAP Sədrinin müavini vurğulayıb.

"Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çekir"

XII əsrde Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çekir". SIA-nın məlumatına görə, bunu Prezident Administrasiyası xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev öz "Twitter" səhifəsində yazıb. H.Hacıyev qeyd edib ki, 1 sentyabr 1939-cu ildə tarixin ən qanlı mühərabəsi olan II Dünya mühərabəsi başlayıb: "XXI əsrde Azərbaycan xalqı Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazır səviyyəsində bir daha təsdiq edilən, II Dünya mühərabəsinə xas olan işğal, aneksiya, anşlüz kimi siyasetdən və təfəkkürdən əziyyət çekir".



3 sentyabr 2019-cu il

Prezident İlham Əliyevin atdığı hər addimında dövlət maraqları öndə saxlanılır

Bu gün Azərbaycan dün-yada tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycandan dünyaya sülh, birlik, əmin-amanlıq, həmrəylilik mesajlarının ünvanişaması, həmçinin, beynəlxalq aləmdə ən təhlükəsiz ölkə, sabitləşdirici faktor kimi nüfuz qazanması düşünülmüş və məqsədyönüli siyasetin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün inkişafda olan ölkəmizin təcrübəsi göstərir ki, düşünülmüş siyaset və cəmiyyətdə müsbət meyillər güclü olanda, böyük uğurlara imza atmaq mümkündür.

Prezident İlham Əliyevin atlığı hər addimında dövlət maraqları öndə saxlanılır, müstəqil siyaset yürüdən Azərbaycan ən yüksək tribunlardan bəyan edir ki, xarici siyasetində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayaraq, heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.

Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfələri də davamlıdır. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirmək yanaşı, regional əməkdaşlığın genişlənməsinə stimul verir. İqtisadi tərəqqini hər bir inkişafın əsası kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandıraq, iqtisadi mövcüdələr ölkəsinə çevirib. Bu gün regional iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünyasının enerji təhlükəsizliyinin teminatında aparıcı rola malikdir. Görülən işlərin zirvesi kimi deyərləndirilən "Cənub Qaz Dəhlizi" bu gün bütün dünya birliliyi üçün böyük önem daşıyır. Azərbaycanın təşəbbüsü ilə reallaşan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç de geri qalmır. Tarihi İpek yolunun bərpası kimi böyük önəm verilən, Çindən başlanan yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənir, Londonu və bütün Avropa ölkələrini birləşdirir.

Lakin o da sərr deyil ki, Azərbaycanın uğurları ölkəmizi istəməyən qüvvələr tərəfindən böyük qışqanlıqla qarşılınır. Bu həzm etməmələr isə müxtəlif cəhdələrin edilməsi və əsassız kampaniyaların heyata keçirilməsi ilə müşayiət olunur. Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında diqqəti bu məsələlərə yönəldərək, daim bu çağırışı edir ki, belə cəhdələr olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdələri etmek istəyənlər də, artıq başa düşməldirlər ki, bu səyələr əbəsdir. Ancaq biz buna hazır olmalyıq və ölkəməzə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Anti-Azərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasetçilər də Azərbaycan reallıqlarını görüb, əlbette ki, məyus olurlar. Bəzi beynəlxalq hüquq təşkilatları sifarişçi-



Əli Həsənov: "Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir"

lərinin tələblərinə uyğun olaraq, Azərbaycanı "qeysi-demokratik", işgalçi Ermenistanı isə "demokratik" ölkə kimi təqdim edir. Hətta "Freedom House" kimi təşkilatlar, bir qədər də irəli gedə-rek, Dağılıq Qarabağ Azərbaycanla Ermenistanın müstərek erazisi kimi təqdim edirlər. Təbii ki, belə ədalətsiz və məkrli maraqlardan qaynaqlanan ya-naşmalara cavab Azərbaycanın bugünkü reallıqlarıdır. Ölkəmiz demokratiya yolu ilə inamla addımlayırdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, atılan addımlar hansısa dövlətə və teşkilatla xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.

Ümumilikdə, dövlət maraqlarının qorunması hər birimizin vətəndaşlıq borcudur. "Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtle müzakirə mövzularına çevrilməməlidir" söyləyen Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, mövcud həssas əməkdaşlıqda cəmiyyətə qətiyyət və sayıqlıq, vətəndaşlarımızın milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməli, ictimai rəyə təsir imkanları olan ziyalılaramız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibetlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir.

Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə açıqlama-sında bildirib ki, ötən müddətə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar, bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal-klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi am-bisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqları-mıza qarşı birgə məkrli təxribatı idi. Həmin açıqlamada o da bildirilir ki, demokratiya dəyərlərinə sadıq olduğunu iddia edən müxalifətin, əslində, həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz öündədir. Belə olan halda, hə-

min müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşılmasına və terror qruplaşmalarının tügən etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq və ölkəmizi şerit q-

nunları ilə idarə olunan məkana çevirmək isteyirlər?

Əli Həsənov bu məsələyə də diq-qəti yönəldir ki, Yaxın Şərqi və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kesimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda, cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli mərcaya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi və terrorun tügən etməsi ilə nəticələnir.

"REAL" Televiziyanın baş direktoru Mirşahinin Gəncə teraktı ilə bağlı yayılmış video da ötən il Gəncədə baş verən terror aktlarının əsl məhiyyəti, məqsəd və məramı açıqlanır. Gəncədə təredilim terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun kimliyi bir daha ictimaiyyətə açıqlanır.

RAMİL VƏLIBƏYOV

2019-cu ildə Azərbaycanda əməkhaqqı artımı



Sentyabrın 1-dən Azərbaycanda 1 milyon 350 min nəfərin əməkhaqqı artırılıb

Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizdək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artırılıb. Beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, həmin məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZERTAC-a verilən məlumatə görə, minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin, o cümlədən dövlət sektor üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin maaşının artırmasına imkan verib.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə aliciliq qabiliyyəti indeksi üzrə ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındaki proseslərə də müsbət təsir edir, xüsusile işçi qüvvəsinin rəqabet qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

Dövlət başçısının 2019-cu il iyunun 18-de imzaladığı sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşının əhatə edib. İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə neticələnib.

Qafqaz Məsələmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanının Kralı ilə görüşüb

Sentyabrın 2-də Qafqaz Məsələmanları İdarəsinin (QMİ) sədri Şeyxüislam Allahşükür Paşazadə Ciddə şəhərində yerləşən Əs-Səlam Kral sarayında İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb. QMİ-dən AZERTAC-a bildirilib ki, Şeyxüislam Allahşükür Paşazadə Kral Salman bin Əbdüləziz Al Səuda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını, dost Səudiyyə Ərəbistanına xoşbəxtlik, sabitlik və inkişaf diləklərini yetirib.

Allahşükür Paşazadə Kral Salman bin Əbdüləziz Al Səudun Ermenistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyini Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan məsələmanları bu gün mənəvi intibah dövrünə qədəm qoyub. Məscidlərimizin sayı 2000-i keçir, İslam



dininin tədris olunduğu ali təhsil ocaqlarımızı çoxalır. Ölkəmizdə başqa dinə etiqad edənlər də öz ibadətlərində azaddırlar. Bu ilin noyabr ayında Bakıda dini təlimlərə dəvət olunan şəhərin keçiriləcək və bu, Azərbaycana olan beynəlxalq etimaddan xəbər verir. QMİ sədri Həcc zərvəvarlarının yüksək seviyyədə qarşılaması üçün Krala minnətdarlığını ifadə edib. A.Paşazadə Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı münasibətlərin bütün İslam aləmi üçün bir nümunə olmasını dileyib.

Görüşdə tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq mə-

sələlərini müzakirə edib, İslamın sülh və mütədillik dini olaraq təlim edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Səudiyyə Ərəbistanının Daxili İşlər naziri Şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Sədəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfdən isə QMİ sədrinin müavini müfti Salman Musayev və Milli Məclisin deputati Cavanşir Paşazadə iştirak ediblər.

Respondentlərin 87,3 faizi sosial islahatların həyata keçirilməsini çox vacib və əhəmiyyətli hesab edir



Sorğuda 101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikde 1212 nəfər seçilib və neticələrə əsasən əhalı arasında artımlarla bağlı məlumatlılıq səviyyəsi yüksəkdir. Statistik üsüldən (t-test) istifadə edilərək müəyyən edilib ki, artımların əhatə etdiyi respondentlər bu barədə daha çox məlumatlıdır. Minimum aylıq əməkhaqqının artırılaraq 250 manata çatdırılması və dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması barədə kişilər qadınlarla müqayisədə daha çox məlumatlıdır. Regionlarda yaşayan, yaşılı və təhsil səviyyəsi aşağı olanlar artımlarla bağlı məlumatları televiziyyadan, Bakı-Abşeron regionundan yaşayan, cavan və təhsil səviyyəsi yüksək olanlar isə artımlarla əlaqədar məlumatları internetdən əldə edirlər. İnsanların məşguliyəti və artımlarla əhatəliyindən asılı olmayaq, ümumilikdə respondentlərin əksəriyyəti dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamları dəstekleyir.

Sorğuda iştirak edən respondentlərin 87,3 faizi həmin sosial islahatların həyata keçirilməsini çox vacib və əhəmiyyətli hesab edir. Sorğu iştirakçılarının 62,2 faizi artımlar nəticəsində ailələrin maddi vəziyyətinin yaxşılaşacağına ümidi edir. Bununla yanaşı sorğuda iştirak edən hər dörd respondentdən biri hesab edir ki, artımlar korrupsiyanın azalmasına və əhalinin müxtəlif qrup və kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşmasına səbəb olacaq.

Sosial Tədqiqat Mərkəzi ictimai rəy sorğusunun nəticələri ilə əlaqədar proqnoz və təkliflərini bildirib və əldə olunan nəticələr yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək. Mərkəz bundan sonra da mühüm dövlət və ictimai əhəmiyyət daşıyan məsələlər ətrafında cəmiyyətin rəyini öyrənərək lazımi tədqiqatlar aparacaq.

"Azərbaycan xalqı bunu öz şəxsi həyatında hiss edəcək"



Prezident İlham Əliyevin minimum əməkhaqqının artımı ilə bağlı Sərəncamı tam zamanında atılmış qərardır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputati Nəsib Məhəməliyev deyib. Millət vəkilinin sözlərinə görə, ölkə başçısı tərəfindən artıq ikinci sosial paket qəbul olunub və sentyabrın 1-dən bunun icrasına başlanılıb: "Ümumilikdə Azərbaycanda cənab Prezident tərəfindən aparılan sosial siyaset ölkə xalqının rifah halının yaxşılaşdırılmasına və ən əsası isə imkansız ailələrin, sosial qayğıya olanların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Bu baxımdan hesab edirəm ki, ölkə rəhbərinin bu addımı çox düzgün və yerində verilmiş bir qərardır. Bildiyiniz kimi sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizdək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmcinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Yaxın zamanlarda Azərbaycan xalqı bunu öz şəxsi həyatında hiss edəcək. Təbii ki, bu proses dinamik prosesdir və müəyyən zaman keçəndən sonra yene de bu kimi addımlar olacaq. Hesab edirəm ki, ümumi orta göstəricilərə baxanda və keçmiş SSRİ respublikaları ilə müqayisə etdikdə bunu ən yüksək göstəricilərdən hesab etmək olar".

"Sosial problemlər artıraq Ermənistanda etirazlar baş qaldırır"



Pasinyanın həmisi olduğu ki mi vaxtı-vaxtında xırda-xırda səslənməleri ilə gündəmə gelir ki, ətrafi onu hakimiyyətdə olduğunu bilsinlər". Bunu SİA-ya açıqlamasında millet vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, işgalçılıq siyasetini davam etdirən Paşinyanın hakimiyyəti çökək ərefəsindədir, iqtisadiyyatı artıq tənəzzülə uğrayıb: "Ölkədə yoxsulluq, acınacaqlı sosial-iqtisadi durumun həddindən artıq zəif olması Ermənistanda sosial vəziyyəti daha da çətinləşdirib. Nikol Paşinyanın həyata keçirdiyi siyaset Ermənistani günü-gündən geriye aparır, mütaqibilliyin itirilməsi təhlükəsi ilə üzləşir. Sosial problemlər artıraq Ermənistanda etirazlar baş qaldırır. Bunların qarşısını qisməndə olsa almaq üçün Paşinyan məcburdur ki, sərsəm bəyanatlar versin, əhalinin diqqətini başqa istiqamətə yandırınsın. Paşinyanın bu cür işgalçılıq siyasetinin davam etdirilməsi həle ki, həvadalarına söykəndiyini hiss etdirir. Zaman göstərir ki, ehtiyac olarsa yaxın vaxtlarda güclü Azərbaycan ordusu öz sözünü deməkələ Paşinyan arzularını qoymağa yer tapmayacaq. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır".

Ceyhun Rasimoğlu

Vüqar Rəhimzadə: "Azərbaycan Prezidenti tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır"



B u gün biz ölkəmizdə aparılan uğurlu sosial siyasetin, bu istiqamətdə atılan çevik və praktik addımların parlaq nümunələrinin real həyatda təsdiqini görürük. Azərbaycan Prezidenti tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara uyğun olaraq, cari il sentyabrın 1-dən minimum əməkhaqqı 40 faizdək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Dövlət sektorunda

çalışanların əməkhaqlarında 20-50 faiz artım baş verib. Bununla da Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, həmin məbləğin yaşayış minimumunu 40 faiz üstələməsinə nail olunub".

AZERTAC xəber verir ki, bu sözləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, vətəndaşların sosial rifahının daha da yüksəldilmesi istiqamətdə atılan bu və digər addımlar dövlət siyasetinin mərkəzində insan amilinin da yändığını bir daha təsdiq edir: "Hər zaman xüsusi olaraq vurgulanır ki, Azərbaycan dünya məqyasında sosial dövlət kimi tanınır. Bu, ondan irəli gəl ki, ölkə rəhbəri daim öz xalqını, öz vətəndaşını düşünür. Hesabatlara nəzər yetirək görərək ki, ölkəmiz minimum əməkhaqqının səviyyəsinə görə MDB dövlətləri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerdədir. Artan minimum əməkhaqqı əhalinin gəlirlərinin çoxalmasına getirib çıxarı, işçi qüvvəsinin rəqabet qabiliyyətinin artmasını, digər tərəfdən, əməyin leqallaşdırılmasını stimullaşdırır. Şübəsiz ki, biz gələcəkdə də bu cür uğurlu məqamların, nümunələrin tez-tez şahidi olacaq".

"İki sahil" qəzetinin baş redaktoru vurgulayıb ki, təsdiqlənən mühüm sosial paketlərin əhatə dairəsi çox genişdir: "Rəqəmlərə diqqət yetirsək hər şey daha aydın görünür. Belə ki, ikinci sosial paketin tərkib hissəsi kimi minimum əməkhaqqı və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Doğrudan da sadalanan rəqəmlər kifayət qədər yüksək göstəricilərdir. Prezident İlham Əliyev bütün bunlarla öz vətəndaşının yanında olduğunu bir dəha göstərir, ona əsl rəhbər qayğısı, diqqət nümayiş etdirir. Bu cür səmimi və isti münasibet isə xalq tərəfindən daim yüksək qiymətləndirilir, insanlar her zaman öz Prezidentine min-nətdarlıqlarını ifadə edirlər".

"Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün göstərilən səylər Azərbaycanın daha da inkişaf etməsinə səbəb olacaq"

D övlət başçısının ardıcıl islahatlar paketinin davamı olan əhalinin maddi-rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər cəmiyyətdə, ayrı-ayrı sosial qruplar arasında razılıqla qarşılıqlıdır. Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizdək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmcinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.

Bakı 2 nömrəli Tibb Kolecinin müəllimi Güler Quluzadə əməkhaqqının artırılması ilə əlaqədar AZERTAC-a deyib: "Aparılan son islahatlar paketindən sonra ölkəmiz minimum əməkhaqqının səviyyəsinə görə yalnız qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yere çıxıb. Əlbətə, bütün bunlar respublikamızın vətəndaşlarının güzərənin yaxşılaşdırılması üçün atılan növbəti addımdır və ölkəmizdə sosial rifahın yüksəldilməsinə dair həyata keçirilən ardıcıl və məqsədönlü tədbirlərin məqyasının getdikcə artlığı göstərir. Şübəsiz ki, bu islahatların başında Azərbaycan vətəndaşının maraqları və onun gün-güzərəni yaxşılaşdırmaq, əhəmənin sosial ədalet və humanizm prinsipləri durur". O, ümidi etdiyi bildirib ki, ölkəmizdə digər sahələrdə də həyata keçirilən islahatlar, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün göstərilən səylər ümumən Azərbaycanın daha da inkişaf etməsinə və yoxsulluq səviyyəsinin daha da azalmasına səbəb olacaqdır.



Ermənistan hakimiyyəti narazılıqları ictimai gündəmdən çıxarmağa çalışır



E rmənistanın daxili siyasi həyatında "isti" payızla bağlı həqiqi və ya mifik şəurlər eşidilir, çünkü bir tərəfdən müxalifet "isti" payızın göldiyini elan edir, digər tərəfdən isə hakimiyyət bunun qarşısını almağa çalışır. Bu fikri "Media Müdafiəcisi" təşəbbüsünün rəhbəri, politoloq Aqasi Yenokyan jurnalistlərə verdiyi müsahibəsində söyləyib. O qeyd edib ki, Ermənistandakı proseslər düzgün istiqamətdə getmir və narazılıq dalğası getdikcə artır.

"Etiraf edək ki, bu gün Ermənistanda heç bir müxalifet yoxdur, amma onlar payızda birləşəcəklərini söyləyirlər. "İsti" payızın niya geldiyi aydın, çünkü Ermənistandakı proseslər düzgün istiqamətdə getmediyi üçün ictimai narazılıq artır, yəni əvvəlki 2018-ci ildəki eyni proseslər gözənlər. Bu xaosda yaranan narazılığı toplamağa çalışacaq kristallaşma və turbulentlik mərkəzləri olacaq" deyə politoloq bildirib. Yenokyanın sözlerinə görə, bu gün hakimiyyət ictimai narazılığa səbəb olan mövzuları ictimai gündəmdən çıxarmağa çalışır. O qeyd edib ki, hakimiyyət İstanbul Konvensiyasını ratifikasiya etməkdən imtina edib.

"Hakimiyyət, eyni zamanda, "isti" payızın mərkəzlərindən birinə çevrile biləcek Serj Sarkisyanın həbsi barədə də düşünüb. Hakimiyyət cəmiyyəti fəth etmek üçün addımlar atır və onun ugursuz populist filmi ilə yanaşı Nikol Paşinyanın Facebook-dakı yazılarını da görürük. Uğursuzdurlar, çünkü müsbət heç ne yoxdur." deyə Aqasi Yenokyan vurğulayıb. Politoloğun fikrincə, hakimiyyətin PR-ı o qədər də yaxşı işləmir, bu na görə baş nazir Nikol Paşinyan daim Facebook-da postlar yazar.

Inam Hacıyev

3 sentyabr 2019-cu il

Con Boltonun “z” turnesi: Ukrayna-Moldova-Belarus-Poşça seçiminin geosiyasi səbəbləri

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Ukrayna, Moldova, Belarus və Poşça səfərinin trayektoriyası müəyyən mənada “z” hərfini xatırladır. Bir sıra ekspertlər hətta “Zorro” rəmzi ilə müqayisə aparırlar. Yəni, Amerika rəsmisi məcəzi mənada səfərində bir “Zorro” damgasını vurdu. Ancaq bu, kənar-dan belə görünə bilər. Danışqların real məzmununun analizi göstərir ki, C.Bolton gözlədiyi səviyyədə səmərəli danışqlar apara bilməyib. Xüsusi Minskdə onu mayus ediblər. Prezident A.Lukaşenko ilə demək olar ki, heç bir məsələdə razılıq əldə edilməyib. Kiyev və Kişineuda isə xeyli dərəcədə ortaq mövqə forma-laşdırılıb. Bunlarla yanaşı, C.Bolton Varsavada yenidən Ukrayna, Belarus və Poşça nümayəndələri ilə görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib. Belə görünür ki, Poşcadakı danışqlar Ukrayna-Moldova-Belarus danışqlarının müəyyən mənada davamı olub. Bu məqamların fonunda bütövlükdə C.Boltonun Şərqi Avropa ölkələrinə səfərinin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görülür.

Təhlükəsizlik və geosiyasi maraqlar: Vaşington tərəfdaslarından nəyi tələb edir?

Amerika Prezidentinin milli təhlükəsizlik müşavirinin Ukrayna, Moldova, Belarus və Poşça səfəri ilə bağlı müxtəlif fikirlər səsləndirdi. Ekspertlər bu səfərin arxasında duran məqamları aydınlaşdırmağa çalışırdılar. Onlar fərqli arqumentlər gətirirdilər. Lakin hiss olunurdu ki, ekspertlər C.Boltonun ciddi məqsədlərinin olduğunu əmindiirlər. Onu xatırladıq ki, buna bənzər ajotaj Ağ ev “qırğız”的 Cənubi Qafqaz ölkələrinə səfəri ərefəsində də yaradılmışdı. Gözlənilər özünü doğrultdum? C.Bolton hansı sürprizi etdi?

Qəribə de olsa, bu suala cavab hələ yoxdur. Cünki aparılan danışqlarla bağlı sürpriz və ya sensasiya sayıyla biliçek informasiya gözə dəymir. C.Boltonun özü də təvəzükər fikirlər söyleyir. Bəs həqiqətdə nələr oldu? ABŞ Prezidentinin müşaviri boşunamı uzun yolu qət etdi?

Bütövlükda bu kimi məsələlərdə ehtiyatlı olmaq lazımdır. Qəti fikir söylemək risklidir, lakin ümumilikdə səfərin məzmunu və məqsədi barədə tezislər ifade etmek olar. Aydın idi ki, C.Boltonun səfəri üçün zaman təsadüfi seçilməyib. G7 sammitində də əsas müzakirə mövzularından biri Ukrayna məsəlesi olub. Orada Fransa və Almanyanın “Normand formatı” üzrə görüş təşkil etməsi qərra alınıb. Bu prosesdə Amerikanın harada olduğu aydın deyil. Vaşington üçün bunun əhəmiyyətini dərk etmek üçün Amerika ilə Avropa ittifaqı arasında təhlükəsizlik sahəsində fikir ayrılığının olduğunu xatırlatmaq kifayətdir.

Digər tərəfdən, G7 üçün Çin məsəlesi də çox aktualdır. O cümlədən böyük dövlətlər ABŞ-ıa Çin arasında müşahidə edilən ticarət mübahisələrindən narahatlılarını gizlətmirlər. Konkretləşdirsek, deye bilərik ki, Vaşington üçün Ukrayna məsəlesi həm geosiyasi nüfuz, həm də Çinlə ticarət məhərabəsi aparılması aspektində aktualdır. C.Bolton Kiyevdə hər iki məsələni Prezident V.Zelenski ilə müzakirə edib.

Təbii ki, Vaşington “Normand dördlüyü” formatına daxil olmaqdə maraqlıdır. Vaşington Fransa və Almanyanı özünün təmsilçisi

hesab etmir. Parislə Berlinin öz maraqları mövcuddur. Amerika bu formatda iştirak etmək arzusunu bir qədər önce dileyərək etmişdi. İndi isə konkret sahədə bu imkanı yoxlamaq olardı. Məsələ həm də ancaq Fransa və Almaniyaya bağlı deyil. Məsələn, V.Zelenski rusiyalı hemkarı ilə payız aylarında “Normand formatı” çərçivəsində görüşüb Ukrayna ərazisində məhərənin dayandırılması haqqında müzakirə aparacaqlar. Əlbəttə, Vaşington bilməlidir ki, bu, hansı şərtlər da-xılındə ola bilər. Əger Ukrayna ilə Rusiya müəyyən razılığa gəlsələr, Qərbin geosiyası divində nələr ola bilər?

Bütün bunlar, qəribə də olsa, Çin məsələsi ilə də əlaqələndirilir. Cünki Pekin Ukrayna iqtisadiyyatına getdikcə daha çox sərməye qoymağa başlayır. “Bir kəmər, bir yol” la-yihəsi çərçivəsində həmin proses dəha da genişlənə bilər. Bundan başqa, Ukraynanın “Motor Siç” zavodunun sehmlərinin yarıdan çoxunu çinlilər alıblar. Ukraynanın bu hərbi təyinatlı zavodu Çinin inhisarına keçəsə, neticəsi nə ola bilər? Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, məsələ yalnız bir zavodla məhdudlaşdırır. Söhbət bütöv bir prosesdə gedir. Yəni, vəziyyət global məqyasda ABŞ-Çin mübarizəsi ilə bağlı olmuş olur.

Deməli, Vaşington Ukraynada müəyyən geosiyasi deyişikliklərin başlığını görür və ona müdaxilə etməyə çalışır. Burada Amerikanın maraqlarının pozulmasına qətiyyən yol vermək istəmir. C.Boltonun Ukrayna səfəri ilə bağlı özünün söylədikləri vurğulanan əzelliklər baxımından maraqlıdır. ABŞ Prezidentinin müşaviri deyib: “Milli təhlükəsizlik və müdafiə sektorundan olan ukraynalı həmkarlarım ilə görüşmək çox maraqlı idi. Bizim müzakirələr onu göstərir ki, biz Ukraynanın təhlükəsizliyi və suverenliyinin saxlanmasına sadıq, həm də ona sadıq ki, ölkə Çinin iqtisadi istismarının qurbanı olmasın”.

Rusiya və Çin: Vaşingtonun iki cəbhədə mübarizəsi və Minskdə soyuq küləklər

Bu fikirlərdən belə anlaşıılır ki, C.Bolton

Kiyevdə Rusiya və Çinin Ukraynaya təsirinin azaldılması imkanlarını müzakirə edib. Hər iki məsələdə onlar arasında fikir birlüyü olub. O cümlədən C.Bolton Çinin Ukrayna iqtisadiyyatına qoyduğu sərmayələri “İstismar cəhd” kimi qiymətləndirir. Ancaq Kiyevin bu mövqeni tam müdafiə etdiyi inandırıcı görünür.

Ukraynadan fərqli olaraq Moldova səfəri haqqında C.Bolton konkret fikir söyleməyib. Ekspertlərin təxminlərinə görə, tərəflər arasında münasibətlər istidir. Bu səbəbdən C.Boltonu Kişineuda dinlədiklərinə şübhə yoxdur. Baş nazir M.Sandunun Amerikaya üstünlük verdiyini nəzərə alsaq, onun C.Boltonla anlaşıdığını təxmin edə bilərik. M.Sandu bu bağlılıqda deyib ki, bu səviyyədə səfər “Moldova Respublikasına güclü dəstəye işarədir” və həm də Amerika ilə münasibətlərin misli görünməmiş inkişafının əlamətidir. Uzun illər Moldova rəsmilərinə Qərbin qapıları bağlı idi. Öləke oliqarxik təcrid vəziyyətində idi. “Bu gün situasiya dəyişib. Bütün əhemməyyəti xarici tərəfdasalar Moldovaya maraqlarıdır. Bizim qarşımızda bütün qapılar açılıb”. Məsələ ondan ibarətdir ki, Moldovadan oliqarx V.Plaxotnyuk qaćib və qayıtmayağı bəyan edib.

Bu hadisədən bir qədər əvvəl isə Rusyanın müdafiə naziri S.Soyqu Dnestryanı bölgəyə səfər edib oradakı Rusiya hərbçilərini yoxlamış və böyük bir silah anbarının ləğv ediləcəyini demişdi. Bir çox ekspertlər bunu Rusyanın Moldovadan hərbi aspektdə müəyyən dərəcədə çəkilmək fikrində olduğunu ki-mi qiymətləndirmişdi. Ancaq Moldova hökumətinəki vəziyyət bunun belə olmadığını göstərir. Orada Rusiya və qərbərəst siyasi qüvvələr eyni dərəcədə temsil olunublar. Prezident İ.Dodon da Rusyanın maraqlarının nəzərə alınacağını deyir. Bu yaxınlarda Moldova hökumətinin nümayəndə heyətinin Rusiyaya səfər etməsi nəzərdə tutulub. Yəni, Kişineu göstərir ki, ölkədə Qərble Rusyanın maraqlarını tarazlaşdırır, sakitlik yaratmaq fikrindədir. Bu baxımdan C.Boltonun Moldovaya səfəri aktualıq kəsb edir. Ən azından Vaşington moldovalı rəsmilərə Rusiya ilə necə danışmalı olduğunu dair məsləhətlər verə bilərdi.

Ukrayna və Moldova səfərləri fonunda

C.Boltonun Belarus səfəri xeyli bədbinlik yaradıb. Amerika rəsmisi A.Lukaşenko ilə danışqlardan sonra etiraf edib ki, apardığı müzakirələr heç bir nəticə verməyib. Belarus Prezidenti de danışqlardan önce vurğulamışdı ki, Amerika ilə münasibətləri “ağ kağızdan başlamaq lazımdır”. Yəni, bu günə qədər olan vəziyyətdən tamamilə imtina etmək gərekdir. Cünki iki ölkə arasında soyuq münasibətlər mövcuddur, hətta 2008-ci ildən Minskdə ABŞ səfiri yoxdur.

Belarus Prezidenti onu da vurğulayıb ki, Amerikanın Belarusa iradları çıxdır və eyni zamanda, Minski de qane etməyen müəyyən məqamlar mövcuddur. Görünür, bütün bunnara reğmen, tərəflər arasında razılıq olmayıb. Təbii ki, Belarus Rusiyaya qarşı addım atmaz, Vaşingtonun ittifaq dövlətindən imtina etmək təklifini qəbul etmez. Çinlə münasibətlərə Vaşingtonun qarışmasına Minsk normal baxmır. “Normand formatı” ilə bağlı A.Lukaşenkonun V.Putinə hər hansı bir fikir bildirməsi də inandırıcı görünür.

Bunlar hansı neticə çıxarmağa əsas verir? Görünür ki, C.Boltonun “z” səfəri elə də uğurlu olmayıb. Müəyyən ümumi məsələlərde Ukrayna və Moldova ilə ortaq mövqə tapılsa da, Belarus cəbhəsində tam məğlubiyət olub. Bunnardan başqa, Ukrayna və Moldova da hazırlı geosiyasi şəraitdə öz maraqlarına uyğun hərəkət edəcəklər. Məsələn, Kiyev Moskva ilə ateşkəsə nail olmağa çalışır, Moldova rəhbərliyi isə Avropa ilə yanaşı, Rusyanın da marağını nəzərə almağa cəhd gösterir.

Belə gedisət onu da ifadə edir ki, artıq Vaşington əvvəlki kimi başqa ölkələrə hökm edə bilmir. Ölkələr müstəqil mövqə tutub, öz maraqlarına uyğun hərəkət etməyə çalışırlar. Vaşington üçün bunun qarşısını almaq getdiçə dəha da çətinləşir. Bunnardan yanaşı, C.Boltonun Ukrayna, Moldova və Belarusla eyni səfər çərçivəsində müzakirələr aparması Aİ-nin “yeni müstəqil Qərb dövlətləri” təsifatına uyğundur. Qərb həmin ölkələri xarici siyasetində bir-birindən ayırmır. Bu da maraqlı faktdır və bu üç Şərqi Avropa ölkəsinin geləcək taleyi aspektində müəyyən düşünələr yol açır.

Newtimes.az

Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır

Paytaxtimiz daha bir mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır

İqtisadi göstəricilər, beynəlxalq aləmdə qazanılan imic, sabitlik adasına çevrilən Azərbaycan multi-kultural və tolerant mühit olaraq da tanınır.

Bütün bunlarla yanaşı, Azərbaycanda idman sahəsinə dövlət tərəfindən ayrılan diqqət, idman sahəsində qazandığımız nüfuz, dünya və Avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu gün ölkəmizdə mövcud olan idman hərəkatı beynəlxalq idman ictimaliyetinin və idman federasiyalarının hevəsən mötəbər yarışlarını ölkəmizə həvalə etməsinə delalət edir. Paytaxt Bakıda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir. Bu na son 16 ilde Azərbaycanın dünyada en sürətli tempirlər inkişaf edən ölkəyə çevriləməsi imkan verib. Bakıda və bütün ölkələrdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı "Olimpiya" Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Bakı Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demek olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman Kompleksləri fəaliyyət



göstərir. Əlbətə ki, ilk oyunların Bakıda keçirilməsi böyük nüfuzlu oldu. "Bakı-2015" ilk Avropa Oyunlarının qədim tarixə, zəngin mədəniyyət və adət-ənənələrə, yüksək tolerantlıq mühitine və qonaqpərvərliyə malik olan Azərbaycanda keçirilməsinin əhəmiyyəti danılmazdır. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Ondan iki il sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bu oyunlarda Azərbaycan idmançıları birinci yerə layiq görüldü. "İki il ərzində bir şəhərdə həm Avropa, həm İsləm Oyunlarının keçirilməsi Azərbaycanın millətlərə rəsədi, diniñərəsi multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. Azərbaycan idmançıları Olimpiya Oyunlarında da yaxşı nəticələr göstərirler. Son Yay Olimpi-

ya Oyunlarında medalların sayına görə, Azərbaycan 14-cü yerde qərarlaşmışdır və bu, bizim ölkəmiz üçün tarixi nüfuzlu" deyə dövlət başçısı qeyd etmişdi.

"Formula-1" Qran-Prisi, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılığında kimi mötəbər yarışlara uğurla ev sahibliyi edən Azərbaycan bu və ya digər beynəlxalq yarışlara müvəffəqiyətlə təşkil etməklə, bir daha dönyanın diqət mərkəzinə çevrildi.

Paytaxt Bakıda beynəlxalq yarışların keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlərin görülməsi iqtisadi gücümüzə və dinamik inkişafə söykənir. Bu yaxınlarda isə paytaxt Bakımı XV Avropa Gənclər Olimpiya Festivalının həyecanı və sevincini yaşadı. Festivalın məraqlı açılış və bağlanış mərasimləri dünya miqyasında Azərbaycanın tarixi, müasirliyi, irsi və mədəniyyəti ətrafında yüksək fikirleri dəvət etməklə, bir daha dönyanın diqət mərkəzinə çevrildi. Azərbaycanın id-

man ölkəsi olduğunu bir daha təsdiqlədi. Təbii ki, ölkənin beynəlxalq aləmdə tanınmasında, yetişən nəslin sağlam inkişafında önməli vəsilələrdən biri olan idmana da dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Dünyanın 7 gün ərzində izlədiyi XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan idmançılarının qələbələri bu sevinci daha da artırdı. Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman mübarizəsində 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərara laşdı. Bu, Azərbaycan idman tarixinə daha bir səhifə yazmış oldu. "Zirvələrə hazırlıq" devizi altında paytaxtimizda keçirilən "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektiñə keçirildi. Beynəlxalq tədbirləri yüksək se-

viyyədə təşkil eden Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalını da yüksək səviyyədə təşkil etmişdi. Uğurları ilə tanınan ölkəmiz XV Avropa Gənclər Olimpiya Festivalının təşkilində tarixə yeni imzasını atdı. Festivalın canlı şahidi olmaq üçün ölkəmizə gelən ecnəbilər Azərbaycan mədəniyyətinin, xalqımızın qonaqpərvəliyinin, paytaxtın gözəlliyinin, insanların məhrəbənliyinin, şəhərin sakitliyinin şahidinə çevrildilər.

Görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan hełə neçə-neçə mötəbər idman yarışına ev sahibliyi edəcək. Nəcə ki, yaxın zamanda Azərbaycan Gimnastika Federasiyası ilin en böyük gimnastika tədbirlərindən birinə ev sahibliyi edəcək. Sentyabrın 16-22-də Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına hazırlıqlar tam sürtələ davam edir. Təşkilatçılar gimnastika yarışlarının əsas hissəsinə çevrilmiş açılış mərasiminə bu defə də xüsusi yaradıcılıqla yanaşıblar. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı" adlı sounun nümayishi ilə yanaşı, Azərbaycanın sevilən ifaçılarının iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimi sentyabrın 16-da Milli Gimnastika Arenasında keçiriləcək. Bütün bu uğurlar, isə onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının en yüksək dövrünü yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bakı polisi: Paytaxtın mərkəzi küçələrində fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb



nin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb. Paytaxt da xidmetin nümunəvi təşkili və aparılması,

"Sosial şəbəkələr öz mahiyyətini itirməyə başlayıb"

"Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda sosial şəbəkələr sürətli söyüş platformasına çevrili". Bunu SIA-ya açıqlamasında Jurnalist Araşdırma Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə zorakılığa, qısasa, şiddetə çağırışlara son vaxtlar daha tez-tez rast gəlmək mümkündür: "Sosial şəbəkələr öz mahiyyətini itirməyə başlayıb. Rəqibin sosial şəbəkələr vasitəsilə linc edilməsi yolverilməzdir. Sosial şəbəkələr fərqli fikrə dözümlülüyü arxa plana keçirib. Bir jurnalist kimi mən bundan çox əziyyət çəkirəm. Fərqli düşüncələrim çox vaxt "süngü" ilə qarşılıanır. Heç kimin sözü qənbər daşı kimi rəqibin başına çırpmağa ixtiyarı yoxdur. Siyasi mübarizə etika çərçivəsini aşmadan aparılmalıdır. Sosial şəbəkələr cəmiyyəti zorakılığa deyil, sevgiye, barışa, həmreyliyə səsləməlidir".

Ermenistan daha büyük böhran mənganəsindədir

İşgalci ölkənin yegənə çıxış yolu işğal etdikləri Azərbaycan ərazisini tərk etməsidir

Son günler Ermənistanda iğtişas və qarşılurmalarla cərəyan edən hadisələrin təhlili bu ölkəni vaxtsız keçiriləcək parlament seçkiləri ərəfəsi daha böhranlı və ziddiyyətlərlə dolu günlərin gözlədiyini deməyə əsas verir. Xüsusilə də, Ermənistən iqtisadiyyatının "ölü" vəziyyətdə olması ölkənin uçuruma yuvarlanmasına daha da sürətləndirir. Bu, reallıqdır. Çünkü populist çıxışlar, yalan vədlər işgalçi ölkənin durumunu nə həll edə bilməz, nə də cibiboş nazirlərin rəhbərlərinə kimsə qulaq asa bilməz. Bu səbəbdəndir ki, ölkədə hər gün etiraz aksiyaları keçirilir, yollar bağlanır və işçilər çörək tələb edir. Publisistlər, davamlı olaraq mətbuatda yazırlar ki, Ermənistanda görüntü var, ancaq çörək yoxdur. Postinqilabçı Ermənistənində narazılıq və güzəştə getməmək adı hala çevrililib. Başqa cür də ola bilməz. Çünkü erməni haki-miyyətinin özü də inqilab sayəsində küçədən qalıb.

Tevos Arşakyan yazır: **“Nikol Pasinyan**



insanları küçeyə çıxarmaqla, cini şüşədən buraxmış oldu”

Erməni politoloqu Tevos Arşakyan yazar: "Nikol Paşinyan insanları küçəyə çıxarmaqla, cini şüşədən buraxmış oldu və bu gün, o, göstərdiyi nümunənin meyvələrini dadır". T.Arşakyan, onu da yazır ki, baş nazir Nikol ve onun "Mənim addımım" bloku ölkədəki acliğın səbəbini Rusiyada görür: "Pis də budur. Nə qədər ki, ermənilər öz qünahlarını və

səhvlerini başqalarının boynuna yixacaqlar, Ermənistanda vəziyyət düzelməyəcək. Paşinyan çalışır ki, Rusiyada yaşayan erməni iş adamlarının investisiyalarını Ermenistana yönəltsin. Lakin milyarderlərlə görüşlər bir fayda vermir. Çıxış yolu isə, Azərbaycanə olan təcavüzkar siyasetin kökündən dəyişdirilməsidir. Ancaq Paşinyan və ondan əvvəlki rəhbərlər, hələ də bunu anlamırlar. Azərbaycan-Rusiya münasibətləri də, həmçinin. Gürcüstanda baş verənlər də Ermənistana ibret dərsi olmalıdır. Bele bir məqamda, hansı ağıllı siyasetçi, Rusyanın qucağını Qərbin qucağına dəyişmək fikrinə düşər?! Təbii ki, müstəqillik vacib şərtidir. Ancaq bir məsələ də var ki, ermənilərin işi əlaltılıq etmək olub.

Andrey Yepifantsev:
“Küçə “demokrat”ı elə
küçə şüarı deməkdən
başqa bir şey
bacarmır”

Rusiyalı politoloq Andrey Yepifantsev bildirir ki, “küçə “demokrat”ının avantürist fəaliyyəti, onu göstərir ki, o, şüarçılıqdan başqa bir şey bilmir: “Paşinyan boş-boş şuar deməyi bacarır. Çünkü “küçə”dən hakimiyyətə gəlib. Ona görə də, yaxın zamanda Paşinyan xalqın kumirindən, uğursuz liderə çevriləcək. Çünkü hakimiyyətə gəldiyi bu müddət ərzində, Paşinyan iqtisadiyyata yeni heç nə getirməyib və bundan sonra da heç nə getirməyəcək. O, Ermənistən siyasi tələblərindən də imtina etmir və nəticədə, Ermənistəni iqtisadi kollapsa aparır. Paşinyanın programı, Ermənistəni təcriddə saxlayan digər proqramlar kimi, uğursuzluğa məhkumdur. Demək ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”.

Ekspertin sözlerine göre, Ermənistannı potensial baş naziri təbəticə fərəaridir, buna görə də, seçiləndən sonra hara qaćacağını, bu başdan demək olduqca çətindir: "Dağlıq Qarabağda və onunla bağlı durum Nikol Paşinyandan asılı olmayıcaq. Çünkü Paşinyan hakimiyyətdə qalmayacaq. Eyni zamanda, politoloqlar, onu da bildirirler ki, ölkənin belə çətin duruma düşməsində ən əsas amil Rusiya-Ermanistan münasibətlərinin gərgin və ziyvətə düşməsidir".

Rusiyalı hərbi ekspert: **“Paşinyanın Qarabağla bağlı son bəyanatları sivasi avantürizmdir”**

lardan yavındırmaq məqsədi dasıvır".

Bunu Rusyanın hərbi eksperti, "Milli Müdafiə" jurnalının baş redaktoru İgor Korotçenko deyib: "Paşinyan məqsədli şəkildə hərbi ritorikadan istifadə edir. Onun ölkə ictimaiyyəti qarşısında əsas məsuliyyəti iqtisadi rifahi yüksəltməkdir. Paşinyan ölkə iqtisadiyyatını inkişaf etdirməli, maaşları artırmalı, əhalinin yaşayış səviyyəsini yüksəltməli idi. Lakin indiyə kimi, o, bunu edə bilməyib. Buna görə də, ictimaiyyətin diqqətini özünün buraxdığı səhv'lərdən yayındırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı hərbi ritorikadan istifadə edir və müharibə şuları səsləndirir. Paşinyan gözəl başa düşür ki, onu hakimiyətə gətiren küçə kütləsi, eyni ilə onun hakimiyətini yığa bilər. Onun məntiqi müvəqqəti məntiqdir. Bu cür bəyanatlar verərek, vəziyyəti gerginləşdirmək istəyir. Paşinyanın bəyanatları populizmdən başqa bir şey deyil. Fikrimcə, 6 aydan, maksimum 1 ildən sonra onun bu cür populist bəyanatları daha Ermənistən ictimaiyyətinə təsir edə biləmeyecek. Ermənistən cəmiyyəti çörək istəyir, gülə yox. Əgər Paşinyan bu cəmiyyətə istədiyi çörəyi verməsə, bu, onun sonu olacaq".

**“Azərbaycan
həmsədrlərə təsir
etmək üçün beynəlxalq
ekspert qrupları ilə
isləməlidir”**

Rusiyalı hərbi ekspert beynəlxalq ictimaiyyətin, o cümlədən, münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupu həmsədrərinin bu tip bəyanatlara susqun qalmasına da münasibət bildirib. İ. Korotçenkonun qənaətincə, Azərbaycan bu məsələdə daha çox beynəlxalq ekspert qrupları ilə işləməlidir: "Anlaşilandır ki, həmsədrələr bu cür bəyanatları "iqnor" edirlər. Ona görə də beynəlxalq ictimaiyyətə güclü təsir edə biləcək ekspert qrupları həmsədrələrə təsir etməlidir. Həmin ekspert qrupları həmsədrəldən belə bəyanatlar səslənən zaman niyə susduqlarını soruştırmalı, onlardan reaksiya verməyi tə-

Ermenistan daha böyük böhran mangahasındadır

İşgalçi ölkənin yegana çıkış yolu işgal etdikləri Azərbaycan ərazisini tərk etməsidir

ləb etməlidirlər. Bunun üçün güclü ekspert dəstəyi lazımdır. Azərbaycan tərəfi beynəlxalq ekspert cəmiyyətinin potensialı barədə düşünmeliidir. Mehəz bunun köməyi ilə Ermenistan rəhbərliyinin bu cür bəyanatlarınına rəsmi səviyyədə reaksiya verilə bilər".

Göründüyü kimi, ölkədə baş verən etirazların sebəbi aydınlaşdır. Ən maraqlı məqam isə, son zamanlar düşmənin atəşkəsi intensiv şəkildə pozması hallarıdır. Bunun sebəbi isə, Nikol Paşinyanın hakimiyətə gəlməzdən əvvəl, verdiyi vədləri yerinə yetirə bilməməsidir. Paşinyan etirazları səngitmək üçün sələflərinin taktikasından istifadəyə daha çox meyllənir. Yəni söhbət cəbhədə gərginliyi artırmaqla, diqqəti daxili problemlərdən bu istiqamətə yönəltmək cəhdlərindən gedir, daha dəqiq desək, sərhəd bölgəsində atəşkesin pozulması, müxtəlif təxribatlara cəhd edilməsi, əsasən də, mülki əhalini hədəfə alması qeyd edilənlərin nəticəsi sayılır. Yeri gelmişkən, qeyd edək ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov konkret tapşırıqlar da verib. Bütün bunlar, o deməkdir ki, düşmənin istənilen təxribatı, ona daha baha başa gələcək. Özü də yaranmış vəziyyətdə bütün mesuliyyət Ermenistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Erməni xalqı həqiqətləri anlayır və Paşinyan isə səhv'lərdən ibrət dərsi çıxarmır

Bu, bir faktordur ki, Azərbaycan Prezidentinin uzun illərdir bəyan etdiyi həqiqətləri erməni xalqı indi anlamağa başlayıb. Onlar indi dərk edirlər ki, ölkənin səfil vəziyyətə düşməsinin səbəbkarı sərf Qarabağ kartı üzərində hakimiyətini qorumaq istəyen hərbi xunta olub. Gec də olsa, bunun fəqinə varan erməni xalqı hakimiyəti devirib. Amma görünən odur ki, baş nazir Paşinyan əvvəlki hakimiyətin səhv'lərdən dərs çıxarmayıb. "Küçə demokrati" nə yalan vədlerə, nə də populist çıxışlara son qoyur. Neticədə, düşmən təxribatı erməni ordusunda itkilərin sayını sürətə artırır. Prezident İlham Əliyev çıxışlarında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar da edir. O, açıq şəkildə diqqətə çatdırır ki, bu gün Ermənistən ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistən indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistənə rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ancaq əfsuslar olsun ki, Ermənistəndə rəhbərliyə gəlmış yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistən-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, nece ki, 2016-cı ilin aprel döyüslərində onları yerine oturdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində, böyük ərazi nəzarətimizə keçdi".



Təessüf doğuran odur ki, Ermənistənə baş naziri Paşinyan populist çıxışları və səvadsız siyasi baxışları ilə, elə zənn edir ki, bu yolla nəyəse nail ola biləcək. Bu isə, bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxır. İndiye qədər Azərbaycan tərəfi gözleyirdi ki, beynəlxalq qurumların tezyiqi ilə Ermənistən rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz siyasetində, danışqlar prosesində daha konstruktiv mövqə tutacaq. Amma bu, baş vermir. Əksinə, yeni rəhbərlik daha qeyri-konstruktiv mövqə nümayiş etdirir. Demək olar ki, əvvəlki hakimiyətdəki rəhbərlik müəyyən bir şəkildə sərt ifadələrlə gündəmde deyildi. Həmişə işiq yolu qoyurdular ki, danışqlarla nəyəse nail ola bilərlər. Paşinyan isə, öz mövqeyi ilə heç işiq yolu da qoymur. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini, ciddiliyini ortaya qoysa, bir daha xəbərdarlığını etdi. Bununla yanaşı, Azərbaycan cəmiyyəti də işğalın davam etməsindən yorulub. Eyni zamanda, Paşinyanın çıxışları sülh yolu ilə işğala son qoymasının mümkünşlüyünü qətiləşdirir.

Görünən odur ki, yeni baş nazir Paşinyan əvvəlki hakimiyətin səhv'lərdən nəticə çıxarmaq fikrində deyil. Onun Rusyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə səslenirdiyi absurd fikirlər, hər halda, belə bir təəssürat yaradır. Məsələn, Paşinyan deyir ki, hüquqi və mənəvi baxımdan, onun Dağlıq Qarabağın adından Azərbaycanla danışqlar aparmağa haqqı yoxdur. Yəni o, hər vəhəcə qondarma rejimi tərəf kimi danişq prosesinə cəlb etmək isteyir. Onun fikirlərinin cəfəngliyini göstərmək üçün çox sadə arqumentlər var. Heç Ermənistən özünün belə tanımadiği qondarma qurum danışqlarda necə müstəqil tərəf kimi çıxış edə bilər? Lap tutaq ki, Paşinyanın dediyi kimi, qondarma rejim müstəqil subyektdir, bəs onda erməni qoşunları Qarabağda və işğal altında olan digər rayonlarda nə gəzir? Bu bəyanatlar Paşinyanın çox naşı

laşmaya qarşı əməliyyatlarla problemin həlline nail olar. Paşinyanın digər bir sərsəm və gülünc bəyanatı Azərbaycana ölümcul zərbə endirməklə bağlıdır. Bu isə aprel döyüslərinin bütün erməni ictimaiyyətində olduğu kimi, Paşinyanda da yaratdığı travmanın nəticəsidir. Əgər Paşinyan praqmətik bir siyasetçi kimi davranısa, mövcud situasiyani, hərbi və iqtisadi qüvvələr balansını düzgün qiymətləndirse, öz xalqı üçün düzgün qərar qəbul edə bilər. Beləliklə, bütün bu deyilənlərin mənəti nəticəsi odur ki, nə qədər Ermənistən Azərbaycanın işğal altındaki torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi məhrumiyyətlərə və məşəqqətlərə düşcar olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlaşımaq istəmir. Çünkü müstəqil deyil, böyük güclərin və erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə, itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır. Lakin Paşinyan anlamalıdır ki, əzəli-əbədi torpaqlarımız düşmən işğali altında olduğu vaxtlarda Azərbaycan əsgəri silahını yere qoymayacaq! Qalır bir yol: Ermənistən havadaları güc tətbiq edərək, işğalçı erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmalıdır. Bunun isə ehtimalı azdır. Onda Azərbaycan Orduyu "donuzu daridan çıxarmalı" olacaq!

A.SƏMƏDOVA

Ermənistanda təqaüdçülər ayağa qalxdı!

Bütün sahələrdə böhranın hökm sürdüyü Ermənistanda təqaüdçülər də hökumətdən narazılırlar. Yerevanda itaətsizlik aksiyasına başlayan təqaüdçülər qayğı və diqqətdən kənar qaldıqlarını bildirirlər.

AZERTAC erməni KIV-lərinə istinadla xəbər verir ki, hökumət binası qarşısına toplasın yaşılı nəşlin nümayəndəleri onlara verilən təqaüdərin ərazaqlarına və dərmanlarına çatmadığını deyiblər. Onlar bildiriblər ki, üzləşdikləri problemlə bağlı rəsmi qurumlara müraciət edə bilmirlər. Bütün qapılaların üzərinə bağlandığını deyən təqaüdçülər maliyyə problemi səbəbindən xəstəxanalarda müayinədən keçə bilmirlər.



Aksiya iştirakçıları qeyd ediblər ki, seçki marafon ərefəsində 100 min iş yerinin açılacağını vəd edən Nikol Paşinyanın dedikləri özünü doğrultmadı. Bundan əvvəl olduğu kimi, indi də əhalinin böyük əksəriyyəti işsizdir. Yeni iqtidar fəaliyyətə başladıqdan sonra 50 min nəfər insan işsiz qalıb. Paşinyan hakimiyətə gələn kimi baytarlıq və bitki sanitar xidmətlərinin fəaliyyətini dayandırıb. Neticədə minlərlə insan işsiz qalıb.

Ermənistən sabiq baş naziri Hrant Baqrəmətyan bildirib ki, işsizlik problemi ölkəni uğuruma aparır. Dövlət xidmətlərinin ləğvi 1500-ə qədər mütəxəssisin itirilməsinə, bu da agrar sektorda əlavə problemlərin yaranmasına getirib çıxaracaq. Bununla kiçik təsərrüfatlarla meşğul olan fermerlər hökumətin güzəştli layihələrdən kənarda qalaclar. Bu da qiymətlərin kəskin bahalashması ilə nəticələnəcək.

3 sentyabr 2019-cu il

Azərbaycan milli dəyərlərinə sadiq dövlətdir

XXI yüzillikdə Azərbaycan dövlət müstəqilliyini da ha da möhkəmləndirib, demokratik cəmiyyət quruculuğu, dünya birliyinə integrasiya sahəsində ciddi nailiyyətlərə imza atıb. Dünya ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında quran Azərbaycan beynəlxalq birliyin etimadını qazanıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya birliyi ilə münasibətlərin qurulmasına, əməkdaşlıqla da xüsusi önəm verib. Dünyanın nüfuzlu təşkilatlarına üzv olan Azərbaycan, artıq dünya xalqları arasında dialoğun təşviqi və inkişafında mühüm rola malikdir. Bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərini qurub.

Bu gün dünyada islam həmrəyiliyinin gücləndirilməsi üçün böyük işlər görülür. Bu gün fealiyyətdə olan islam Əməkdaşlıq Təşkilatı islam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxələr əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmek, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparır. "Islam dünyasının BMT - si" adlandırılın islam Əməkdaşlıq Təşkilatının dünya miqyasında əsas məqsədi dini, tarixi, siyasi, mənəvi dəyərlərlə bağlı olan müsəlman xalqlarının firavanhığını və inkişafını artırmaq, onların menafeyi və maraqları naminə islam həmrəyiliyinin möhkəmləndirilməsi, islami dəyərlərin qorunması olan ən nəhəng və hörmətli müsəlman təşkilatıdır. Tarixi keçmiş, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açıldı, Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsil olunaraq, dünya siyasetində mövqeyini möhkəmlətmek üçün daha bir addım atdı. Hazırda Azərbaycan təşkilatın feal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həlliində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

Elm, təhsil və mədəni əməkdaşlıq sahələrində islam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinleşməsinə və bu əlaqələrin inkişafına daim dəstəyini verir. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsek, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslerin çox böyük əksəriyyəti, artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən olmuşdur. Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfransı, "Mədəniyyətlərəsi dialoqda qadınların rolü" Forumu, İslam Ölkələri Elm və Tehsil Nazirlərinin VI Konfransı, İslam Ölkələri Mədəniyyət Na-



zirlərinin VI Konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti, Ümumdünya Mədəniyyətlərəsi Dialoq Forumu və digər bu kimi tədbirlər elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoğun qurulmasında böyük ehəmiyyətə malikdir. Keçirilən tədbirlər islam dünyasının inkişafı namine öz töhfələrini vermiş olur.

Azərbaycanın feal üzv olduğu islam Əməkdaşlıq Təşkilatı dünyada islam həmrəyiliyi işinə töhfələr verir. İslam Konfransı Təşkilatının 2008-ci ildə Seneqalın Dakar şəhərində keçirilmiş 11-ci zirvə konfransı, həmin il iyundə Uqandanın Kampala şəhərində İOT xarici işlər nazirlərinin 35-ci konfransı, eləcə də, 2009-cu il mayın 23-25-də Suriyanın Dəməşq şəhərində keçirilmiş İOT xarici işlər nazirlərinin 36-ci konfransı Azərbaycanın məraqlarına tam uyğun olan qətnamələr qəbul etmişdir. Hələ müstəqilliyimiz ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünyaya ictimaiyyətinə çatdırılmasında müstəsna rolü qeyd edilməlidir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq, Ermənistanın Azərbaycan'a qarşı təcavüzü ilə bağlı yekdil və birmənalı qərarlar qəbul etmişdir. İOT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermenistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" nəticəsində, işgal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irlərin ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib.

Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbedə Ümrə ziyarəti, kral Fəhd bin Əbdülezzizlə apardığı danışıqlar, İOT Baş Katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın islam aləmində olan maraq və diqqəti daha da artırdı. İOT-in beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımı səviyyədə istifadə

ede bilməsi istiqamətində Azərbaycanın mövqeyini daha da möhkəmləndirək, əməkdaşlığın gelecek inkişafına zəmin yaratdı. 1994-cü ilin noyabr ayının axırlarında İOT-in baş katibi Həmid əl-Qabid Azərbaycana səfəri bu əlaqələrin inkişafında önemli idi. Səfər çərçivəsində Həmid əl-Qabid İOT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədidi və münaqışının dinc siyasi vasitələrlə hell olunmasına tərəfdar olduğunu bildirmişdir.

Son illər Azərbaycanın İOT ilə münasibətləri keyfiyyətə yenİ mərhələyə qədəm qoyub. İslam həmrəyiliyinin gücləndirilməsi məqsədilə Azərbaycan dövləti ardıcıl olaraq siyaset yürüdür. 2017-ci ilin Azərbaycanda "Islam Həmrəyiliyi" elan edilməsi Prezident İlham Əliyevin müdrik və düşünülmüş siyasetinin mentiqi davamı oldu. "Islam Həmrəyiliyi" ilə bağlı imzalanan Serəncam Azərbaycanın islam ölkələri arasında artan nüfuzunu daha da gücləndirdi, ümumilikdə, bütün dünyaya həmrəylik mesajı verdi.

Müsəlman aləminin gənc nəsillərinin milli və ənənəvi dəyərlərimizə əsaslanaraq, formallaşması əsas məsələrdən biri olaraq, qarşıda durur. Azərbaycan, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Dövlət başçısının vurğuladığı kimi: "Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islami sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dönyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslami dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq və səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və geleceklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha feal olmalıdır."

Azərbaycan öz əqidəsinə və milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da, təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir və güclü tərəfdəşliq əlaqələrini genişləndirir.

Zümrüd BAYRAMOVA

"Sərhədçi" idman Olimpiya Mərkəzinin yaradılmasının 10-cu ildönümü qeyd olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" idman Olimpiya Mərkəzinin yaradılmasının 10-cu ildönümü



münasibət ilə bayram tədbiri keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir-

də çıxış edən Dövlət Sərhəd Xidməti reisinin müavini general-leytenant Azad Ələkbərov DSX-nin reisi general-polkovnik Elçin Quliyevin bayram təbrizini tədbir iştirakçılarına çatdırıb.

Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü ərəfəsinə təsadüf edən tədbirdə ulu önder Heydər Əliyevin milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayesində ictimai həyatın bütün sahələrində olğunu kimi, idman sahəsində də böyük zirvelərin fəth edildiyi qeyd olunub.

Cıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandani İlham Əliyevin 2009-cu il avqustun 31-də açılışını etdiyi "Sərhədçi" idman Olimpiya Mərkəzinin respublikamızda, o cümlədən Dövlət Sərhəd Xidmətində idmanın inkişafına yeni bir təkan vermesini, sərhədçi idmançılarının idman Olimpiya Mərkəzinin fealiyyət göstərdiyi müddət ərzində beynəlxalq və yerli yarışlarda 1254 qızıl, 835 gümüş, 977 bürünc medal qazanmalarını xüsusi vurğulayıblar. Tədbiridə xidmet zamanı yüksək nəticələr əldə etmiş sərhədçi idmançılar mükafatlandırılıb. Bayram tədbiri Dövlət Sərhəd Xidmətinin Zabitlər Evinin Nümunəvi Hərbi Orkestrinin konser proqramı və idmançıların nümunəvi çıxışları ilə başa çatıb.

"Sosial siyaset Azərbaycan xalqının bu gün dünənkindən, sabah bugünkündən daha yaxşı yaşamasına yönəlib"

Bu gündən etibar-

dan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əməkhaqqı artımları ilə bağlı sərəncamları qüvvəyə minir. Bu sərəncamlar dövlətin uğurlu sosial siyasetinin göstəricisidir. Bu fikri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputati, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşunaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasimli deyib. O bildirib ki, sərəncamlardan sonra maaşlarda nəzərəçarpacaq artım hiss olunacaq. Sərəncamlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasetinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial siyaset Azərbaycan xalqının bu gün dünənkindən, sabah bugünkündən daha yaxşı yaşamasına yönəlib.

Musa Qasimli deyib: "Bu islahatlar ölkədəki sabitliyin, iqtisadi inkişafın neticəsidir. Əger sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları artmaz və sosial islahatlar da həyata keçirilməzdi. Ona görə də hər bir vətəndaş Azərbaycanda sabitliyin qorunmasına maraqlı olmalıdır. Sabitliyin təminatçısı olan xalqımız görür ki, yürüdülən siyaset bilavasitə onun mənafeyinə uyğundur".



"Dini mərasimlər: ənənəvilik və müasirlik"

Bu mövzuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu rayon icra hakimiyyətinin təşkilatçılığı ilə seminar-müşavirə keçirilib

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib. Rayon hüquq-mühabifə orqanlarının rəhbərləri, icra hakimiyyətinin, bələdiyyələrin nümayəndələri, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Aftandil Hüseynzadə qeyd edib ki, rayon ərazisində dini durum sabitdir. Onun sözlerinə görə, Sabunçu rayonunda 10-a yaxın dini icma, 40-a yaxın isə məscid fəaliyyət göstərir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyavuş Heydərov bildirib ki, islam dəyerləri xalqımızın mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilib. Onun sözlerinə görə, dini radikalizm və xurafata qarşı olan dinimiz həmişə insanları saflığa, üvi mənəviyyata davet edib. S.Heydərov onu da vurğulayıb ki, dini kimliyimiz milli kimliyimizin tərkib hissəsidir: "Biz milli kimliyimiz her şeydən üstün tutulmayıq. Təessüflər olsun ki, bəzi dini qruplar məqsədi şəkildə dini, kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar".

Dövlət Komitəsinin sədr müavini, onu da qeyd edib ki, Aşura mərasimlərində Qafqaz Müsəlmanları idarəsinin fətvasına əmel edil-



məsi olduqca vacibdir. Eyni zamanda, vətəndaşlar, xüsusilə, gənclər yad ideyalarından qorunmaları üçün müvafiq icazəsi olmayan ədebiyyatlardan və saxta dini təqvimlərdən istifadə etməməlidirlər. S.Heydərov, həmçinin, çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən və dövlət-din münasibətlərindən də danişib. Milli Məclisin deputati Fazıl Mustafa isə çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin radikalizmə mübarizə və dini maarifləndirmə istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib. İslamın elm və tehsilə böyük önəm verdiyini diqqətə çatdırın MM-in deputati, onu da vurğulayıb ki, islam meydana çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsine qədər yüksəldib. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları idarəsinin səlahiyyəti nümayəndəsi Musa Qasımov və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.

R.HÜSEYNOVA

İşgalçı Ermənistanın təxribatları fonunda son vaxtlar münəqişənin tənzimlənməsi istiqamətində hər hansı bir irəliləyiş yoxdur.

Bu xarici ermənipərest qüvvələrin və Ermənistanın münəqişənin həlli ilə bağlı status-kvonu qoruyub-saxlamaq siyasetinin tərkib hissəsidir. Söhbət etdiyimiz müsahiblərimiz də işğalçılıq siyasetinə görə, hələ de Ermənistanın cəzalandırılmamasını dünya birliliyinin münəqişənin həllinə ikili standartlardan yanaşmaları ilə elaqələndirdilər.

Politoloq Elşad Mirbəşiroğlu:
"Ermənistanla layiq olduğu tərzdə davranılmadiqca, təxribatlarını davam etdirəcək"



- Uzun illərdi ki, işgalçı Ermənistan münəqişənin tənzimlənməsi istiqamətində danışqların aparılması imitasiyasi ilə məşğuldur. Yəni danışqlar prosesində iştirak edir, amma münəqişənin tənzimlənməsi

Ermənistana layiq olduğu cəza veriləcək!

Üçün hər hansı bir addımın atılmasına imkan vermir. Məsələnin görünən digər tərefi də ondan ibarətdir ki, münəqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupu, beynəxalq təşkilatlar münəqişə vəziyyəti ilə bağlı hər hansı bir dəyişikliyə gətirib çıxaraçaq addımların atılmasında maraqlı görünürmür. Bunun da bir sira səbəblərini biz müəyyənləşdirə bilərik. Birincisi, hər şeydən öncə, messelenin görünən tərefi ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda münəqişənin tənzimlənməsi müxtəlif dövlətlərin toqquşan maraqları ucbatından baş vermir. Məsələnin digər tərefi isə ondan ibarətdir ki, görünür, eyni zamanda, Ermənistan-Azerbaycan, Dağlıq Qarabağ münəqişəsinin tənzimlənməsi dönyanın aparıcı ölkələri üçün vacib əhəmiyyət kəsb etmir. Yəni bu məsələyə üçüncü-dördüncü dərəcəli məsələ kimi baxırlar, nəinki birinci-ikinci dərəcəli məsələ kimi. Həmçinin, Ermənistanın təxribatlar töötəməsi ciddi siqnal olmalıdır. Çünkü Cənubi Qafqazda müəyyən maraqları olan tərəflər, eyni zamanda, bu maraqlara xələl getirəcək amil kimi Ermənistanın, davamlı olaraq, təxribatlar töötəməsini görmelidirlər. Amma təəssüf ki, bunlara əhəmiyyət verməməsi regionda vəziyyəti daha da qəlizləşdirir. Hər an müharibənin başvermə

ehtimalını gücləndirir. Təbii ki, regionda həyata keçirilən strateji layihələrin, enerji layihəsinin və nəqliyyat layihələrinin tələyini sual altına qoyur. Bu baxımdan, işgalçı Ermənistanla layiq olduğu tərzdə davranılmaqla, təxribatlarını davam etdirəcəkdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən heç biri birgə addımların atılmasında maraqlı nümayiş etdirmirlər və yaxud biri-birlərinin təşəbbüslerini edətmeye çalışırlar. O baxımdan ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin birinin təşəbbüsü daha çox üstünlük təşkil edərsə o zaman onun gələcəkdə regionda öz maraqlarını daha ciddi təmin etmə imkanı əldə edəcəyi kimi qiymətləndirilir. Bu da, münəqişənin tənzimlənməsi prosesini ləngidir. Bu baxımdan, düşünürəm ki, qeyd etdiyim amillər Ermənistana həm də özünü cəzasızlıq şəraitində hiss etməyə imkan verir və bu da münəqişə vəziyyətinin qalmasında status-kvo vəziyyətinin qalmasında təsiri rol oynayır.

Politoloq Elxan Şahinoğlu: "Növbəti uğurlu hərbi əməliyyatlar aparıla bilər"

- Dağlıq Qarabağ münəqişəsinin həlli istiqamətində apa-

"Əli Kərimli danışdıqca psixopat durumda olduğunu nümayiş etdirməkdədir"

“ 5 ildir heç bir yerde işləməyen Əli Kərimlinin Azərbaycandan tutmuş Londona qədər bahalı mülkləri var. Övladının bahalı və lüks həyatını eks etdirən görüntülər zaman-zaman sosial şəbəkələrdə paylaşılıb. Bu adam konkret olaraq heç bir yerde işləmir, fəaliyyəti yalnız ölkəmizin imicini zədələmək olan Kərimli nəyin hesabına bu qədər bahalı həyatı özünə təmin edə bilib? Sualın cavabı çox sadədir. Adam mitinq adı ilə müxtəlif təxribat xarakterli şouular yaradır, əvvəlcədən sövdələşdiyi adamları asayışı təmin edən polisə qarşı qoyur. Onların şəklini çəkərək pul müqabilində guya burada təqib edilməsini eks etdirən saxta sənəd verək Avropaya və digər ölkələrə göndərir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrler Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.



Sədrin sözlərinə görə, bu adam illərdir konkret olaraq mühacir biznesi ilə məşğuldur: "Onun xarice göndərdiyi adamlar indi oradan Azərbaycan dövlətinə qarşı soyüş kampaniyasının başında dayanırlar. Əmisi oğlu, Fransada lüks həyat yaşayan İntiqam Kərimov onun bu ölkədəki biznesini idarə edir, eyni zamanda bu adam açıq şəkildə terrorizmə dəstək verən bəyanatları ilə sosial şəbəkələrdə at oynadır. Əli Kərimlinin tapşırığı ilə ölkəmizə qarşı təhdidlər yağıdır, açıq şəkildə kimlərinə başını kəsəcəyini bəyan edir. Əli Kərimlinin bandıki yox, biznesi yox, etrafında da özü kim heç yerde işləməyib bütün günü dövlətə qarşı iftiralarla sosial şəbəkələrdə saxta profiləri idarə edən və bunula da sosial dəstəklərinin guya çox olduğunu göstərməyə çalışan 100-150 nəfər insan var ki, bunlar da həm Əli Kərimlini, digər AXCP və Milli Şura funksionerləri dolandırıbilməzlər. Və artıq burada xırda bir mentiqle hansısa çirkli fəaliyyətin mövcudluğu özünü göstərir.

Həm də Əli Kərimlinin bahalı həyatını təmin edən xaricdən bunların fəaliyyətini koordinasiya edən qrupların himayesi ilə gələn çirkli pullardır. Bu qüvvələrin iç-üzünü bildiyi səbəbindən Azərbaycan xalqının inanmadığı ugursuz "siyasi lider" görünür hələ çox hoqqalarдан çıxaraq dövlətimizin imicinin korlanması istiqamətində tapşırıqlar icra edəcək. Lakin, 26 il önce hakimiyyəti, xalqı və dövləti qoyub qaçan fərəarilərin bu gün utanmadan, xəcalet çəkmədən virtual məkanın imkanlarından bəhrələnərək qəhrəmanlıq etməyə cəhd etmələri əbəsdir. Suret Hüseynovun qorxusundan bir-birini satmağa növbəyə düzəlmüş bu dirnaqarası qəhrəmanları müdrik azərbaycan xalqı yaxşı tanır. Bir əsrin dördə birindən də çox bir zaman kəsiyində xalqın dəstəyini qazana bilməyən bu siyasi miqrant alverçilərinə 3-5 qoyunu belə həvələ etmək mümkün deyil, o ki, qaldı hakimiyyəti. Bunlar necə ugursuz həkimiyət qurmuşdular, elecə də ugursuz siyasi müxalifətçilik edirlər və məhkum olduqları ugursuzluq onların qabiliyyətləri ilə harmoniya və eynilik təşkil edir. Reallıq hissini çoxdan itmiş Əli Kərimli hər danışdıqca konkret olaraq psixopat durumda olduğunu nümayiş etdirməkdədir".

Ceyhun Rasimoğlu

"Əli Kərimlinin gözüne barıt çəlləyi dəyirsə..."

“ Əli Kərimli və başının dəstəsi istəyir ki, Azərbaycanda həqiqətən də qarşıqlıq düşsün, vətəndaş qarşılurma olsun. Çünkü onlar normal siyasi mübarizə yolu ilə siyasi iddialarını gerçəkləşdirə bilməyəcəklərini çıxan dərk ediblər. Ona görə də ictimai reyi çəşdirməyə, vətəndaşları qızışdırmağa, sabitliyi pozmağa rəvac verən fikirlər tirajlayırlar. Halbuki Azərbaycan hər zamankı kimi öz sabit və sakit həyatını yaşayır, insanlarımız ölkənin bu durumundan məməndurlar". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsət deyib.



Onun sözlərinə görə, Azərbaycan vətəndaşları anlayır ki, demokratiya adı altında bizə sırran "dəyərlər", əslində ölkəmizi Suriyanın, Livanın, İraqın gününə salmağa hesablanıb: "Ona görə də Əli Kərimli kimi ugursuz siyasetçilərin boşboğazlığına heç kim diqqət kəsilmir. Əksinə, insanlarımız sabitliyi pozmaq istəyənlərə qarşı hər zamankı kimi qətiyyətli mövqedədir. Hakimiyyətin narahatlığına gəlincə, bu da Əli Kərimli kimilərin cəfəng uydurmasıdır. Azərbaycan hakimiyyəti heç də narahat durumda deyil. Əksinə, ölkədə aparılan isləhatlar, əsaslıdır və təqədümçülərin qazancının yüksəldilməsi Azərbaycan hakimiyyətinin mövqələrini dəha da möhkəmlədir, ona olan inamı artırır. Əger Əli Kərimlinin gözüne hardasa barıt çəlləyi deyirse, bunu öz yaxın etrafında görür yəqin. Təsadüfi deyil ki, onun məlum əmisi oğlunun silahlı şəkilləri interneti bürüyüb. Belə anlaşılır ki, onların elində barıt çəlləyi də var. Lakin unutmasın ki, Azərbaycan xalqı o barıt çəlləyini bu ölkəni qarışdırmaq istəyənlərin başında partlatmayı yaxşı bilir".

GÜLYANO

3 sentyabr 2019-cu il

Müasir dünyanın nizamı məsəlesi ekspertləri narahat edən qlobal mövzulardandır. Son illər demək olar ki, bütün nüfuzlu beynəlxalq tədbirlərdə bu məsələ müxtəlif kontekstlərdə müzakirə olunur. Bütövlükdə belə bir fikir mövcuddur: hazırda dünyani təhdid edən ciddi qlobal risklər meydana gəlib. Onları aradan qaldırmak üçün xeyli əmək sərf etmək lazımlı olacaq. Belə bir vəziyyətin yaranma səbəbləri də fərqli göstərilir. Son Davos İqtisadi Forumunun əsas devizinin dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formallaşması ilə bağlı olması heç də təsadüfi deyil. Mütəxəssisləri dünyada geosiyasi nizamın yeni beynəlxalq qaydalar və prinsiplər əsasında yenidən formallaşdırılması çox maraqlandırır. Bəs hansı səbəblərdən bu məqsədə hələlik nail olmaq mümkün olmur? Başlıca faktorlar hansılardır? Davos Forumu işığında bu kimi suallara təhlili cavab üzərində geniş dayanmağa ehtiyac gördük.

Dünya nizamsızlığı: bəşəriyyət üçün təhdidlər artır

Davosdakı çıxışı zamanı Hindistanın keçmiş sənaye və ticarət naziri Kamal Nat belə bir tezis səsləndirib: "Yeni dünya nizamı qlobal nizamsızlıqdır və bu, heç də yalnız ticarətdə deyil". Bir sıra ekspertlər bunu yeni fikir kimi təqdim edirlər, ancaq, əslində, bir neçə dəfə deyilmiş tezisdir. Məsələnin qayəsi də kimin tərəfindən nəyin ifadə edilməsi ilə bağlı deyil. Problem müasir dünyada qloballaşma ilə deqloballaşma (yeni antiqloballaşma) arasında nisbetin kəskin sürətde dəyişməye meylli olması ilə bağlıdır. Konkret desək, mütəxəssisler hesab edirlər ki, dünya birləşməkdən çox parçalanmağa meyllənib. Bunu təsdiq edən çoxlu sayıda nümunələr də getirilir. Onlar ticarətlə yanaşı, siyaseti, geosiyaseti, mədəniyyəti, ideologiyani və başqa sahələri əhatə edir. Davos İqtisadi Forumunun əsas mövzusunun da dördüncü sənaye inqilabi mərhələsində qlobal arxitekturanın formallaşmasına həsr olunması ritorika xatirinə edilməyib. Burada çağdaş dünyamızda müşahidə edilən və bütövlükdə qlobal mühitdə özünü göstərən geosiyasi proseslərin məzmunu ümmükləşdirilib.

Maraqlıdır ki, Avropa, Rusiya, Çin və başqa böyük güclərin ekspertləri bu barədə analizlər aparır, ancaq günahı hər biri başqasında axtarır. Yeni obyektiv araşdırma ilə dünyani təhlükəyə sürükləyən faktorların analizini aparmağı ya istəmirlər, ya da onu gizlədirler. Qərb ekspertləri Rusiya və Çini, sonuncular isə qərbliyi günahlandırırlar. Bununla da sanki "dairə qapanır": təhdidlər artır, parçalanmalar, uçurumlar derinleşir və real programlar heyata keçirilmir.

Zaman isə dayanır. Meydana öncələr görünməyen yeni-yeni təhdidlər çıxır. Deqloballaşma tədricən qloballaşmanın üstünlüyü. Bu məsələnin müzakirə edildiyi Davos Forumunda böyük dövlətlərin iştirakına baxaq. ABŞ Prezidenti, ümumiyyətə, bu tədbirdə iştirak etmədi. Bundan başqa, hesab edilir ki, Forumda dördüncü sənaye inqilabının başlıca tezis kimi seçilməsi, əslində, Yaponiya və Almanianın Çinlə sənaye sahəsində rəqabət qabiliyyətini daha da artırmaq məqsədi daşıyıb. Amerika Prezidentinin isə ümumilikdə dünya istehsal həcmini əsas

The screenshot shows the homepage of the New Times website. The header includes the site's name, language options (az, tr, ru, en), and a search bar. Below the header is a banner with a world map and the text "THE THINKING OF FUTURE BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇTIQ". The main navigation menu includes "SİYASƏT", "GEOSİYASƏT", "İQTİSADIYYAT", "BEYNƏLXALQ MÜNASİBƏTLƏR", "GLOBAL PROSESLƏR VƏ TRENDLƏR", "MÜSAHİBƏLƏR", "ŞƏRHLƏR", and "KİBER MƏKAN". Below the menu is a sub-navigation bar with categories like "BEYNƏLXALQ TƏŞKİLATLAR", "AVROPA", "ASİYA", "AMERİKA", "AFRİKA", and "AVSTRALİYA VƏ OKEANIYA". The main content area features a large image of a road sign pointing in multiple directions, each labeled with a country name: ARGENTINA, BRAZIL, MEXICO, SWITZERLAND, RUSSIA, SWITZERLAND, JAPAN, THAILAND, FRANCE, ITALIA, GERMANY, UNITED STATES, CANADA, NORWAY, DENMARK. To the right of the main content is a sidebar with a tree icon and the text "Qoşulu olduğu bölmələr". It lists various sections with their respective icons and "Arxiv" links: "global proseslər və trendlər", "geoşıyasət", "iqtisadiyyat", "sivilizasiyalarası dialoq", "şərh", "ekspertlər", and "münəqışlar". Below this is a section titled "Müəllifin digər yazıları" with a small thumbnail. On the far right, there are two columns: "Aktual" and "Səfərlər", each with a thumbnail and some text. At the bottom right is a link "Azərbaycanın xarici".

Qloballaşma və deqloballaşma: dünya yeni risklər zonasında

olaraq ABŞ-a qaytarmaq xəttini yeritməsi onun faktiki olaraq reindustrializasiyaya başlamaq istədiyini göstərir.

Çin nə vəziyyətdədir? Onu hələ də "Ümumdünya fabriki" adlandırlar. Davosda da böyük nümayəndə heyəti ilə iştirak edib. Lakin ekspertlər əmindirlər ki, Pekin hələ Qərbin açıldığı yolla gedir. O cümlədən öz regionunda ticarət və maliyyə axınına nəzəret etməyə çalışır. Bu o deməkdir ki, Çin artıq uzaqlaşan "qatarın sonunu vaqonuna atlanmağa" çalışır. Lakin bu trendin sonunun böhran olduğu haqqında proqnozlar da vardır. İndi Çin iqtisadiyyatının artım sürətinin xeyli yavaşlığı barədə məlumatlar mövcudur. Əgər bu tendensiya daha da güclənsə, dünya iqtisadiyyatını nələr gözləyir?

Davos Forumunda iştirak edən Rusiya hansı xətti yeridir? Rusiya dünyaya yeni texnologiyalar verə bilmir. Onun iqtisadiyyatı hələ də daha çox xammalla bağlıdır. Buna görə də qlobal miqyasda əsas olaraq enerji daşıyıcılarının qiymətinin yüksək qalmasına xidmət edən xətt seçib. Paralel olaraq əsas rəqiblərinə qarşı müxtəlif sahələrde addımlar atır. Hətta Çinlə aparılan danışqların məzmununda belə bu məqam vardır. Rusiya-Çin rəqabəti xüsusən Mərkəzi Asiya və Uzaq Şərq regionlarında keşkin karakter alıb. Bunları bir məntiqi müstəviye getirdikdə, ümumi mənzərə necə görünür? Təbii ki, deqloballaşmanın başlıca mənbəyi dünyanın supergücləri arasında olan qeyri-sağlam rəqabətdir! Onların hər birinin əsas məqsədi dünyani birləşdirməyə doğru aparan addımlar atmaqdan ibarət deyil. Daha çox öz maraqlarının təmin edilməsi ilə liderlik etməkdir.

Liderlik davası: sıradakı "dəli" kimdir?

Bu zaman həmin qüvvələr özlerinin inkişafına üstünlük verməkdən çox, digərlərinin inkişafını ləngitməyə meyl edirlər. Bu da

global miqyasda kifayət qədər çətinliklər, sünə maneələr yaradır. Dünyanın müxtəlif regionlarında, maraqların toqquşma sahələrində münaqışeler yaranır. Bununla bağlı kifayət qədər misallar mövcuddur. Məsələn, ABŞ-Çin münasibətləri Cənubi Çin dənizində ticarət nəzarət ucbatından gərgin məmmən alıb. Vaşington Pekine qarşı ticarət vergiləri siyasetini xeyli keşkinləşdirib. Amerika Avropa, Rusiya, Türkiye və başqa dövlətlərə qarşı da eyni proteksionist mövqədən çıxış edir. Ekspertlər hesab edirlər ki, bütün bunlar ABŞ-in sürətlə dəyişən dünyada liderlik mövqeyini saxlamağa çalışması ilə bağlıdır.

Bəs Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bu tendensiyaya təsiri yoxdur? Mütəxəssislərin fikrincə, demək olar ki, yoxdur. Bunun iki anlamı var. Birinci, bütövlükdə dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq hüquq normaları çərçivəsində supergücləre təsir edə bilsin. Onda onlar niyə mövcuddurlar? Formallıq xatirinə, yoxsa gözlərə kül üfürmək üçün? Yəni böyük güclərə beynəlxalq təşkilatlar öz maraqlarını pərdələmək və tərəfdilərini ört-basdır etmək, imkan olannda ona hüquqi don geyindirmək üçünüz lazımdır? Dağlıq Qaraçayda, Ukraynanın şəhərində, Suriyada, İraqda, Əfqanistanda və başqa məlum yerlərdə tərəfdilən cinayətləri beynəlxalq təşkilatlar "pərdələyəcək", hansı qloballaşmadan danışmaq olar? İkinçi, beynəlxalq təşkilatlarda ciddi isləhatlar aparmaq lazımdır. Yaxud fərqli tənzimləmə mexanizmləri işləmək gərəkdir. Təessüf ki, bunların heç biri hələ yoxdur.

Deyəsan, ÜTT rəhbərliyi də ikinci xətt vacib sayır. Davos Forumunda bu təşkilatın başçısı Robert Azevedo deyib: "...hər tərəfli ticarət sistemləri və ÜTT sürətlə dəyişən dünyaya reaksiya vermək üçün tecili olaraq inkişaf etməsələr, "qara günlər" qalacaqlar" (bax: Aleksandr Losev. Davos-2019: Noviy mirovoy porədok - gto qlobalnı besporə-

dok / ru.valdaiclub.com, 24 yanvar 2019).

Bəli, artıq yalnız ÜTT deyil, bütün beynəlxalq təşkilatlar "qara gündədir!" Çünkü onları dinləyən yoxdur. Əsasən de liderlik havası başından çıxmayan Amerika, Çin, Avropa İttifaqı və Rusiya! Bunlar "Amerika dünyası", "Çin dünyası", "Avropa dünyası", "Rus dünyası" yaratmaq qayğısına ikən, real yaşadıqları və hər bir insanın yurdu olan Yeri, Bəşəriyyəti məhvə sürükləyirlər. Bu qüvvələr hansı dünyada mövcud olacaqlar? Onların hər birinin yaratmaq istədiyi "dünya" daha çox xarabaliğa bənzəmirmi?

Bu müddəaların işığında qloballaşma ilə deqloballaşmanın nisbəti doğrudan da problemləri görünür. Dünya sanki risklər zonasına düşmüş olur. Böyük güclər arasında rəqabet gücləndikcə, bu proses derinleşir. Bəlkə də, bəşəriyyət risk zonasındaki "doyma nöqtəsi"ne çatmayıb. Ancaq deqloballaşmanın inidiki səviyyəsi belə dünyani bir neçə dəfə məhv etmək üçün yetərlidir. Bu yoldan niyə dönülməsin ki?

Bunun necə realşa biləcəyini də dünyada çox gözəl bilirlər. Ədalət, beynəlxalq hüquq, ikilli standartlardan imtina, fərqli mədəniyyət və din mənşublarına tolerant yaşıma! Bu, seçim məqamı deyil, bəşəriyyətin varlığının təməl şərtlərdir. Əks halda, bəs məzakirələr "aci bağırsaq" kimi uzanacaq və bunun fonunda bəşəriyyətin ömrü qısalacaq! Bu kimə sərf edir? Bəşər övladı bunu arzulayırmı? Sorğu keçirilsə, nadir istəniləndən başqa (hər halda "şeytanlar" mövjudur) böyük əksəriyyət "yox" deyəcək!

Qalır siyaseti yeniləşdirmək. Davos Forumu bu baxımdan çox əlamətdər oldu. Aparılan məzakirələr bir daha göstərdi ki, hər şey bir kənara, siyaset dəyişməsə, dünya dirəndiyi dalandan çıxa bilməyəcək. Bunun üçün artıq "bir dəlinin quyuya daşmasına" imkan vermək olmaz. Sıradə o qədər dəli var ki!!!

Newtimes.az

Əli Kərimli terrorçu şəbəkələrlə iş birliyinə gedə bilər

AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə milli və dövlətçilik maraqları na zərbə vurmağa xidmət edən açıqlamalarla çıxış etməsi hər kəsə bəlli olan faktdır. Son vaxtlar isə, o məkrli təxribatlarının sferasını bir qədər də genişləndirək, terrorçulara xas mövqə ortaya qoymaqdadır. Hətta ictimai diqqəti özünə cəlb etmək üçün yaxın ətrafi və xaricdəki qohumları vasitəsi ilə silahlı dəstələr yaratmaqdan və qarşılamaqda bəhs edir.

Bir qədər əvvəl isə, onun əmisi oğlu, Fransada mühacir hayatı yaşıyan İngilab Kerimov "İŞİD" terrorcu şəbəkəsinin hərəketlərinə haqq qazandıran açıqlama ilə şixş etmiş və terrorcu dəstəni qan tökmək, baş kəsmək üçün ölkəmizə dəvət edib. Söhbət etdiyimiz müsahiblərimiz bildirdilər ki, AXCP sədri Ə.Kərimli və ətrafi daxilən qara niyyəti və xəbis insanlardan ibarət olundalarından, Azərbaycanın uğurlarına qısqanlıqla yanaşır və hər vechle bu uğurlara kölgə salmağa çalışırlar.

"Yurddas" partiyasının sədri Mais Səfərli: "Əli Kərimlinin anormal açıqlamaları ermənipərest qüvvələrin dəyirmanına su tökməkdir"

- Əli Kərimli və onun ətrafında olanların təxribat xarakterli açıqlamalarını, sadəcə olaraq, Azərbaycanda qarşılaşlıq, qarşıdurma yaratmağa, siyasi və iqtisadi sabitliyi pozmağa yönəldilmiş

addımlar kimi qiymətləndirirəm. Hər zaman, xaricdə olan bəzi qüvvələrlər Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanlıq hissi ilə yanaşaraq, uğurlarımıza kölgə salmaq isteyirlər. Amma onların nə etməsindən və nə deməsindən asılı olmayıraq, heç vaxtı bizim inkişafımıza zərbə vura bilməyiblər və bilməyecəklər. Çünkü artıq Azərbaycan öz sözünü demiş və dünya dövlətləri arasında hörmətini qazanmış bir dövlətdir. Ümumiyyətə, bu gün ölkə Prezidentinin fealiyyəti ona yönəlib ki, Azərbaycan stabilisi qoruyub-saxlamalıq və inkişafımızı davam etdirmək, bunun neticəsi olaraq, Azərbaycan əhalisinin yaşam tərzini yüksəltməkdən ibarətdir. Ölkəmiz böyük uğurlara nail olub. Bu reallığı gören xarici və daxili qüvvələr tam gücləri ilə çalışırlar ki, bizim inkişafımıza zərbə vursunlar. Azərbaycanın stabilisi, sərhədlərimizi qorumaq üçün ordusu var, silahlı qüvvələri var və ordumuz bu gün dünyada birinci əllillikdədir, yeni ən güclü orduvar srasındadır. Dünyanın 200-dən çox dövləti var, onların heç də hamisinin Azərbaycan kimi güclü ordusu yoxdur. Ə.Kərimlinin anormal açıqlamaları gündəmdə qalmaqdan başqa bir şey deyil. Yeni onların bu cür hərəketləri xaricdə Azərbaycanı istəməyen bəzi qüvvələrin, xüsusilə de, ermənipərest qüvvələrin dəyirmanına su tökməkdir. Konkret isə, boş bəyanatlardan başqa bir şey deyil.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi

Hər yerdə, hər əməlində bir klounluq edən bu qoca "professor" yenə də öz səviyyəsiz düşüncəsini qabartmağa başlayıb. Bu, nə birinci, nə də sonuncu deyil, çünkü dəfələrlə belə olub. Son da gülüncə veziyət qalib.

"Milli Şura"ya AXCP sədri Əli Kərimlinin "dirijorluğu" ilə rəhbərlik edən Cəmil Həsənlidən danışram. Bu C.Həsənli ne "düşüncəli adamdır", ne "professorudur", nə de "ağsaqqal". Çünkü ağıllı insan, düşüncəli adam, həqiqi professor və yaxud da ağsaqqal bambiliqliq etmir. C.Həsənlinin zaman-zaman səsəm iddiaları çıxış etməsi adı hala çevrilib. Onun gah nala, gah mixa döyəcləyərək, hakimiyətə qarşı qarayaxma kampaniyaları aparsa, həm də ne qədər şərbəz və böhtənci olduğunu sübuta yetirir. Azərbaycandan kənarda fəaliyyət göstərən qərəzlə media qurumlarına müsahibələrində de bunun şahidi olmuşuq. Yalanın birini bir qəpidən sıriyan C.Həsənli hakimiyətə qarşı ittihamlarını o dərəcədə artırır ki, hətta ondan müsahibə alan xarici media qurumları belə, bu yalanlardan təccübənlərdir.

Bu yaxınlarda "Amerikanın səsi"ne verdiyi müsahibəsində "Milli Şura"nın sədri öz yalanlarını Azərbaycan dövlətinin terrorla mübarizəsinə kölgə salaraq, xalqa və dövlətə qarşı silahlı müqavimet göstərmək cəhdini teblig etmiş, qanunların tələblərinə uymayaraq, müxtəlif silahlı qruplaşmalarla fəaliyyət göstərmiş şəxslərin ölümü üzərinde şoular qurmağa çalışması, səsəm və boşboğaz fikirlər söyləyərək,



Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov: "Zaman müxalifəti tarixin arxivinə atmalı olacaq"

- İlk olaraq, onu qeyd edim ki, Azərbaycan hüquqi-demokratik dövlətdir, tam formalşmış strukturları, güclü ordu, stabilisiyyətli təmin edən hüquq-mühafizə orqanları var. Azərbaycanın silahlı qüvvələri, hüquq-mühafizə orqanları bu gün dövlətin apardığı siyasetə sadıqdır, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sadıqdır. Bir sözə, xalq öz Prezidentinin yanındadır. Özlərini dağdıcı müxalifətin tör-töküntüleri kimi tanıdan sosial şəbəke fəalları olan Cəmil Həsənlinin, Arif Hacılinin, Əli Kərimlinin və digərlərinin isə xalq arasına heç bir dəstəyi yoxdur. Ancaq onlar sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edirlər və orada hay-həşir qopartmaqla məşğuldurlar. Yəni onların bu cür çəşdirci bəyanatları məkən xidmət



edir. Onlar öz mövcudluşlarını nümayiş etdirmək və xarici anti-Azərbaycan qüvvələrdən aldıqları maliyyəni saxlamaqdan ötürü şər kampanyalarına əl atırlar. Həm də, xaricdə olan havadarlarına çatdırmaq isteyirlər ki, doğrudan da, onlar Azərbaycanda müxalifət liderləridir. Hər zaman olduğu kimi, yenə də müxalifət reallığı özündə eks etdirməyən boş-boş sözler danişır. Ümumiyyətə, müxalifət düşərgəsinə təmsil edən şəxslərin bu cür hərəketlərə əl atmaları onları daha da gözən salır. Çünkü xalq onların kim olduğunu onların özlərindən yaxşı bilir. Yaxşı olardı ki, müxalifət bu cür hərəketlərə əl atmasın. Çünkü proses bu cür davam edərsə, zaman onları tarixin arxivinə atmalı olacaq.

GÜLYANƏ

Cəmil Həsənlinin səsəm iddiaları

Və ya terrorçuları "vətəndaş" amili ilə dəyişən mənəviyyatsız



terrorçunun "silahı yera qoy və təslim ol!" əmrinə tabe olmamalarına görə, cavab ateşi ilə susdurulmalarını qanunusuz sayması, bir

daha bu qoca "professorun" nə qədər anormal birisi olduğunu göstərir. Daha dəqiq desək, fakt budur ki, neinki Azərbaycanda, eləcə də, istənilən ölkədə təhlükəli terrorçu hüquq-mühafizə orqanlarının təslim olmaq çağırışlarına cavab vermirsə, silahı ilə hüquq-istər vətəndaşların həyatına, istərsə də mühafizə orqanlarına qarşı hədəf götürürsə, həmin cinayətkar yerindəcə gülələnir. Ancaq bu boşboğaz "professor" deyir ki, terrorçunun məhkəməsiz-istintaqsız güllələnməsi fikirləri mentiqsizdir. Bax, budur C.Həsənlinin düşüncəsi, özü də cinayətkar əməller sahibi olduğunu təsdiqləyen amil.

Ən maraqlı məqam isə odur ki, C.Həsənli ABŞ-da baş verən cinayət əməlləri baredə məlumat vermər. Bir də belə satqın, çörəyi dizinin üstündə olan C.Həsənli kimiləri təngid edərkən, başlayırlar hay-həşir salmağa. Bu yerde "Böyük dayaq" filmində Rüstəm ki-

şinin dedişi sözlər yadına daşdı: "Ay binamus, donos yazırsan, heç olmasa, dibində imzani qoy". Bax, C.Həsənləye bu sözler də o qədər təsir etməz. Çünkü o namus, qeyrət, mənəviyyat və əxlaqi keyfiyyətlərin nə demek olduğunu bilmir. Bilsəydi, bu dövlətin ona etdiklərindən ölüb-yerə girəredi. Bir də, belə bir sərsəm iddia Həsənlinin dünyagörüşünün olmaması ilə yanaşı, satqın və xəyanətkar olduğunu isbatlayan amillərdir.

Bu qoca mənəviyyatsız "professor" bütün dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etdiyi halda, C.Həsənli iddia edir ki, o torpaqlarda ermənilər də yaşaya bilər. Nə qədər alçaq düşüncə və əxlaqsızlıq. Bu, nə düşüncədir? Əger separatçı ermənilər işğal olunmuş ərazilərimizdən azərbaycanlılara atəş açırlarsa, mülki vətəndaşlarımızı, qadın və qocalarımızı, uşaqlarımızı, torpaq sahələrində çalışan zəhmətkeş insanlarımızı terrorize edirlər və bunun mütəmadiyətində, Azərbaycan əsgəri terrorçulara cavab atəsi açaraq, onları məhv edirəsə, demək, bu, doğru addım hesab olunan bilməz!

Bax, budur C.Həsənlinin xisleti. Öz mənəfətləri üçün terrorçuları "vətəndaş" amili ilə dəyişib, qara-qışkıraq salmaq, həyasızlıq etmək ənənələri! Lənət olsun belələrinə!

Rəfiqə HÜSEYNOVA



Əli Kərimli "həmkarları"nın müdafiəsinə qalxacaq

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumatə görə, artıq paytaxt Bakıda gecə həyatı keçirən, əxlaqsız həyat tərzi sürən, ümumiyyətlə, fahişəliklə məşğul olan qadınlara qarşı xüsusi reydlər keçiriləcək, qanunun tələblərinə cavab verən müvafiq tədbirlərə əl atılacaq.

Söz yox ki, belə bir qərarın verilməsi yerində və düzgün atılmış addımdır. Çünkü son vaxtlar, xüsusilə, ərəb ölkələrindən ölkəməzə axın edən turistlərin geləcək eyş-işrat heyatlarını Bakının mərkəzində yerləşən barlarda, gecə klublarında keçirmələri bir çox paytaxt sakinləri ciddi şəkilde narahat etməkla yanaşı, milli dəyərlərimizi da kölgə altında qoyurdu. Bədənlərin pula-paraya satan, heç bir dəyərlərə hörmət qoymayan gecə qadınlarının xoş olmayan həyat tərzləri, həqiqətən də, həddini aşaraq, ciddi problemlərə səbəb olur. Hətta ele ərəb turistləri olurdu ki, Bakı küçələrində günün-günorta saatlarında ailəliklə gəzintiyə çıxan insanlara belə, "ov" gözü ilə baxırdılar. Bütün bunlar, əlbəttə ki, ürəkbulandırıcı bir mənzərə yaratmaqla yanaşı, bir çox hallarda aqressiya və dava-dalaşlarla nəticələndirdi. Bir sözə, BŞBPİ-nin atlığı addım artıq növbəti və əhalini narahat edən problemi aradan qaldırılmasına kifayət qədər təsirini göstərəcək.

Aha, yazdım buraya!

Ancaq məsələ yalnız bunda deyil. Məsələ həm də ondadır ki, atılan addımdan "yararlanan" və bu qərarın üzərində şəxsi məqsədləri üçün istifadə edənlər də tapılacaq. Neçə deyərlər, AHA, YAZDIM BURAYA! Sual olunar ki, kimdir həmin şəxs? Bu sualın cavabı birmənalıdır - əlbəttə ki, AXCP sədri Əli Kərimli!!! Bəs nə bilmisdiniz ki... O, günü sabah, hətta ola bilsin ki, indinin özünde sarılıb çox sevdiyi klaviaturasına və dərhal "Azərbaycana kifayət qədər maddi gəlir getirən ərəb turistlərinin ayağını ölkədən kəsmək istəyirlər", yaxud, "Qərbədə, hətta qonşu Gürcüstanda və Ermənistanda fahişəlik leqallaşdırılıb, bəs Azərbaycanda niyə yoxdur?" tipli suallarını döşəyəcək "Facebook" statusuna, üstəlik, artıq da gələcək və iddia edəcək ki, fahişələr çörəkpuluna çıxırlar və müvafiq strukturlar onların çörək qazanmalarına imkan vermirlər-filan...

İnanın ki, Ə.Kərimli, zətən, daxilində formalşmış siyasi fahişəlik şəkerini işə salaraq, fiziki mənənəda fahişəlik edən əxlaqsızları alacaq öz ağuşuna. Onun üçün nə fərqi var, təki AXCP-nin sıralarına əxlaqsızlar da daxil olub, partiyasının sıralarını genişləndirsinlər. Zətən AXCP Ə.Kərimlinin eğidisi altına keçidkən sonra, bu partiya daxilində əxalqsızlıq, fahişəlik kimi hallar yarandı, bu gün isə, artmaqdə davam edir. Hansını deyib, hansını qoqək ki...

Cəbhəçi əyyaş Qənimət Zahidin digər cəbhəçi əyyaş Azər Əhmədovla birləşdə özbək fahişələri ilə "Uç Palma" olayını, yoxsa yenə də cəbhəçi əyyaş Azər Əhmədovun baldızının qohumu ilə oteldəki bəbirçi məsələsinimi, ya da Gülnarə Akifqızı ilə Ülkə Kazimova arasındaki ərböləmə davasını, yaxud səsiyək yarlı mitinqlərdən deyil, həm də gecə barlarından gələn Fatimə Mövləmlini, yoxsa ki, onlarla bənzər hadisələri?

Bele məsələlər o qədərdir ki, AXCP-də, heç gecə barları, gecə klubları Ə.Kərimlinin partiyasının tozuna belə çata bilənlər. Ona görə də, bayaq da yazdığını kimi, cəbhəçilərin sədri özüqərişli siyasi, hətta fiziki fahişəliklərə o qədər adı hal olaraq baxır ki, dərhal güc strukturları tərəfindən başladılacaq qanuni reydərə siyasi don geyindirib, küçə fahişələrinin müdafiəsinə qalxacaq. Axi nə qədər olmasa da, peşələri bir-birinə uyğundur, nə təhər deyərlər, "həmkardırlar" yəni...

3 sentyabr 2019-cu il

Əli Kərimli və terror bağlılığı

*Yaxud AXCP sədrinin əmisi oğlu İngilab Kərimovun
“İŞİD” sevdası haradan qaynaqlanır?*

Sirr deyil ki, AXCP sədri Əli Kərimli bütün dövrlərdə müxalifətçi-slik pərdəsi altında qısaçılıq ideologiyası ilə çıxış edib, bu gün də onun və ətrafinin sözügedən düşüncədə qalması faktıdır. Məsal üçün, zaman-zaman iqtidara, ayrı-ayrı hakimiyət nümayəndələrinə xitabən, “Biz hakimiyətə gələndən sonra görəcəyik” tipli hədyan tipli bəyanatlarla çıxış edən Ə.Kərimli bununla sübut edir ki, onun da-xilində formalasmış kirli məqsəd, məhz qısaçılıq, qan tökmək və sair bu kimi bənzər prinsiplər üzərində qurulub. Təbii ki, AXCP sədrindən başqa heç nə gözləməyə də dəyməz. Çünkü ortada olan faktlar da, bələ qənaətə gəlməyə zəmin yaradır ki, o və yaxın ətrafi hər gün sosial şəbəkələrdə dağıdıcılıq, qısaçılıq eşqi ilə alışib-yanır, iqtidara yiye-lənmək istiqamətində xəyalları qurub, insanları öz təbirlərinə, “asib-kəsirlər”.

İngilab Kərimovun hələ bir neçə il önce, “İŞİD” terror qruplaşmasını Azərbaycana dəvət edib, qan tökməyə çağırması faktını xatırlaya bilərik

Bu arada, Ə.Kərimlinin Avropada “siyasi mühacir” adı altında məskunlaşmış əmisi oğlu İngilab Kərimovun hələ bir neçə il önce, “İŞİD” terror qruplaşmasını Azərbaycana dəvət edib, qan tökməyə çağırması faktını xatırlaya bilərik. Onun bu kimi məsələlərdə “pərgarlılıq” dəfələrlə nəzərlərə çarpıb. Daha dəqiq desək, Ə.Kərimlinin özü qədər qanıçən xisliyi əmisi oğlu, vaxtaşısı olaraq, sosial şəbəkədə qan-qada xarakterli statuslar paylaşır ve terrorçular kimi ölüm tehdidləri püşkürür. Məsələn, bir müddət önce, o, başkəsən, müxtəlif növ qəddar edam cəzaları tədbiq edərək, bəşəriyyətə ölüm qorxusunu saçan “İŞİD” terror şəbəkesini Azərbaycana dəvət edən status paylaşımdı. Üstəlik, bunu da qeyd etmişdi: “İŞİD, Azərbaycana xoş geldin!”

Söz yox ki, Ə.Kərimlinin etrafından



ya bu cür, ya da digər qeyri-insani davranışları görənde, təəccübənmək lazımlı deyil. Çünkü əxlaqsızlıq, söyüş, antihumanizm və sair kimi amillərindən danişarkən, ilk növbədə, Ə.Kərimli və onun yaxın ətrafi, eləcə də, Avropadakı söyüş maşınları yada düşür.

İngilab Kərimov yalnız “İŞİD”i Azərbaycana dəvət etməyib...

Hazırda Fransada mühacir həyatı yaşıyan İ.Kərimov yalnız “İŞİD”i Azərbaycana baş kəsməyə dəvət etməyib, bir müddət sonra, eyni prizmadan çıxış edərək, Avropada təhsil alan, dövlətin maraqlarını dəstəkləyən gənclərin başlarını kəsəcəyi, onları qətlə yetirəcəyi ilə açıq hədə mesajları yaymışdı.

Yeri gəlmışkən, İ.Kərimovun sözügedən statusunun qaynaq mənbəsi de olub. Düzdür, həmin vaxtdan bəlli zaman keçə də, ictimai rəy bu gün “hakimiyətə gələndə görəcəyik” tipli hədyan bəyanatların kimlə tərəfindən irəli sürüldüyündən xəbərdar olmalı, bu ünsürlərin asib-kəsməkdən savayı baş-

da ironiya ilə statuslar paylaşsaydı, növbəti addımını atmazdı, yəni “İŞİD”i Azərbaycana dəvət edib, sonradan qəzəbini Avropada təhsil alan dövlətçi gənclərin üzərinə atmazdı və böyük əmisi oğlu Əli Kərimlinin sözüne baxıb, “diqqətli” olardı. Ancaq olmadı... Üstəlik, daha bir statusunu da paylaşmış oldu. Sitat: “Avropada yaşayan arvad sıfıtlı övladlarınızı çəkin yanınızza. Əks halda, buradan pasılka ilə morda göndərəcəyik”.

**İngilab Kərimov
düşünmədimi ki, əmisi
oğlunun gül balası Türkəl
Kərimli də elə Avropanın
göbəyi sayılan Dumanlı
Albionda damağına kef
qatır?**

Maraqlıdır, görəsən bu ifadələrini yazarkən, İ.Kərimov düşünmədimi ki, əmisi oğlunun gül balası Türkəl Kərimli də, elə Avropanın göbəyi sayılan Dumanlı Albionda damağına kef qatır? Üstəlik, İ.Kərimovu təmizə çıxarmağa cəhd eden AXCP sədrinin onun bare-sindəki digər statusunu xatırlaya bileyik: “Müxalifətin keçirdiyi bütün razılaşdırılmış rəqəmətlərə qarşı ən radikal addımlar atacaq və s. Ancaq göründüyü kimi, onlar bu gün də köhnə də-yirman sayağı çax-çux edirlər...



**Bu tipli ünsürlərdən
kimlər istifadə edir?**

Təbii ki, kifayət qədər boş vaxtlarını səmərəli işlərə sərf etmək yerinə, məhz bu cür sərəm iddialarla keçirən Kərimovçuların belə fikirləri ortaya atmaları havadan yaranır. Onları yaşa-dıqları ölkələrdə idarə edən müəyyən anti-Azərbaycan meyilli qüvvələrin iyrənc planlarını gerçəkləşdirməkdən ötrü bu cür ucuz vasitələrdən yararlanmağa cəhd edirlər. Belə olan məqamda, İngilab Kərimov, Qənimet Zahid və s. tipli ünsürler, məlum dairələr üçün, necə deyərlər, göydəndüşmə olur. Lakin fakt budur ki, Ə.Kərimlinin ətrafi el-lərinə düşən hər imkanda qan-qada, ölüm tehdidləri, yandırmaq, baş kəsmək kimi çağırışlarda bulunaraq, əslində, özlərinin “hansi yuvanın quşu” ol-duqlarını göstərmiş olurlar.

Onu da xatırlatmaq olar ki, İ.Kərimov hələ bir müddət önce “İŞİD”i Azərbaycana dəvət edən statusu ilə çıxış edərək, AXCP sədri Ə.Kərimli dərhal buna reaksiya vermiş və “Azadlıq” qəzetində, o cümlədən, “facebook”da bildirmişdi ki, guya onun əmisi oğlu həmin sözlərini “zarafatyanı”, və “ironik” xarakterde yazıb. Sitat: “İngilab Kərimov sözügedən “facebook” statusunu onuya və zarafatyanı yazıb... İngilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun”. Əslində, Ə.Kərimlinin qeyri-səmimiliyinin ortada olması göz önündədir. Yəni göründüyü kimi Ə.Kərimlinin əmisi oğlunun mənfur çağırışlarını “ironiya”, “zarafatyanı” kimi pərdələməsi, ya da malalaması yalan çıxdı. Hərgah, İngilab Kərimov, həqiqətən də zarafat, ya

saat 06:54-də dərc edilən yazının bir qismini diqqətinize çatdırırıq: “İngilab Kərimov - bu adı isə, siyasi fəalların əksəriyyəti tənqid edir. İngilab Kərimov Əli Kərimlinin əmisi oğludur. Lakin o, bu genetik əlamətinə görə deyil, eqidəcə Əli Kərimliyə yaxınlığına görə tanınır. Müxalifətin keçirdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış aksiyalarda İngilab Kərimovun avanqardlığı hiss olunub”.

Beleliklə, faktlar göz önündədir və sağlam düşüncəli ictimai rəy kim-kim olduğunu daha aydın şəkildə görür və qiymətini verir...

Rövşən NURƏDDİNOĞLU



**Minsifətlilik
simvolu...**

RƏFİQƏ

Özünü “Milli Şura”nın əzəli və əbədi, “cefaşə” üzvü adlandıran, müxalifətçi libası altında siyasi meydanda əsl çilpaqlıq nümayiş etdirən Gültəkin Hacıbəyli özünün yuyulmamış gömçəsini hara gəlir atır. Təəccüb də doğurmur. Məger bu, birinci dəfədir. Onun gömçəsi hara girmir? Bir neçə il önce, səsləndirdiyi fikirlər haqqında çoxunuz məlumatlısunuz. Ancaq bir daha xatırlatmağa dəyər. “Məhsul” stadionuna 18-25 yaşlı 100-150 nəfər gəncəl bir yerdə olmaq və gələcəkdən dəm vurmaq insanın keçmişini silirmi? Tarix unudulmur. Xüsusilə də, son günlər G.Hacıbəyli sosial şəbəkələrdə bir yığın başisoyuğu ətrafına cəmleyib Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasından danışır və müqayisələr aparır.

Bu yerde susa bilmirsən. Bir mənəviyyat, əxlaq deyilən milli dəyərlər kimi xüsusiyyətləri yadına sal, ay iki üzüllük simvolu! Dünənə qədər deputat kürsüsündə oturduğun ve Milli Məclisin plenar iclasında Azərbaycanın demokratik etniqətini və inkişaf etmiş ölkə olduğunu verilən vaxtdan da çox danışdığını nə tez unutmusan? Bu sən deyildin ki, “həqiqəti demək üçün” spikerdən əlavə vaxt da istəmişdin: “2009-cu ildə Milli Məclisin plenar iclasındaki çıxışın zamanı deyirdin: “Azərbaycan demokratiya yolunda addımları atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahində də inkişaf edir. Azərbaycanda insan haqları sahində spekulasiyalar da var. Məhz bu spekulasiyalar nəticəsində, bezen biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbəs kimi təqdim edilməsi və sıyrılmazı niyətlərini görürük”.

Ay satqın və riyakar Hacıbəyli, bir izah edin görək, nə dəyişdi? O günləri nə tez unutdu? Bir faktı da xatırlatmaq istərdim. İndi yadına sal. 2009-cu ildə keçirilən referendum zamanı İTV-də keçirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan G.Hacıbəyli ilə İ.Qəmbər arasında baş verən incident də yaddaşlardan silinməyib. Yuxarıda təqdim etdiyim çıxışı zamanı G.Hacıbəyli “terrorçuları və casusları cəmiyyətə siyasi məhbəs kimi sıriyanlar” deyəndə də, AXCP sədri Ə.Kərimlini və Müsavat başqanını nəzərdə tuturdun. İndi nə dəyişdi ki? Daha doğrusu, 2010-cu ilin noyabrında keçirilən parlament seçkilər zamanı deputat ola bilməyen G.Hacıbəyli ilə həmin ilin dekabr ayında necə “müxalifət” oldu?

Bu gün Azərbaycanda aparılan inqilabi isləhatlarla bağlı aparılan siyaseti tənqid edirsən, ay satqın. Bu, sən G.Hacıbəyli deyildin ki, parlamentin iclasında deyirdin: “Azərbaycanda çox mühüm qanunların hazırlanmasında parlament müstəsna rol oynayır. Mən çox sevinirəm ki, Möhtərem Prezidentimizin çağırışına cavab olaraq, pensiya sahəsində çox köklü bir qanunu müzakirəye çıxarıb. Bu, sözün həqiqi mənasında, çox böyük dəyişikliklərdən xəbər verən bir qanundur. Mütərəqqi və isləhat xarakterli bir qanundur. Düşünürəm ki, yeni il qabağı Azərbaycan xalqına, pensiyaçılara Milli Məclisin çox dəyəri bir töhfəsi olacaqdır. Eyni zamanda, Möhtərem Prezidentimizin səsləndirdiyi isləhat kursuna cavab verən bir addımdır”.

Bəli, bu, həmin Gültəkin. Bu, dünən iqtidarı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkin. İndi də Azərbaycanda aparılan uğurlu sosial isləhatlarla bağlı sosial şəbəkələrdə böhtan dolu çıxışlar etməsi heç nəyi dəyişməyəcək. Çünkü bu, yenə də heç kim olmayan Gültəkin olaraq qalacaq. Ay heç kim olan satqın, mənəviyyatsız çirkli gömçəsi əlində olan rəzil qadın, anla, artıq zaman dəyişib, regionun əsas gücüne, qüdrətli dövlətinə çevrilən Azərbaycan üçün heç bir beynəlxalq təhdid qorxulu görürmür.

Bütün dəyişiklikləri, qüdrətli Azərbaycanın haradan-haraya necə gəlməsini müxalifət də gözəl görür və anlaysır ki, antitebliğatlar, sifarişli fəaliyyətlər, gözəndəsalma kampaniyalarına cəhdərən sabun köpüyü kimi bir şeydir. Xalq da hər şeyi gözəl görür və bu cür destruktiv qüvvələrin istənilən çağırış və sosial şəbəkələrdəki aktivliyinə əhəmiyyət vermir. Və həyata keçirilən uğurlu sosial isləhatlar da növbəti illərdə daha uğurlu olacaq. Ancaq yazıqlar sənə olacaq. Çünkü sən heç kimsən və heç kim olaraq da qalacaqsan, ay BƏDBƏXT İKİÜZLÜLK SIMVOLU! Yazıqlar olsun Gültəkin kimi kəslər!!!



Müvəkkilin elmi-analitik ictimaiyyətlər və KİV-lə əməkdaşlıq sahəsində fəaliyyəti

Milli Fəaliyyət Proq-ramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti tərəfimizdən, mütəmadi olaraq, təhlil edilir və ümumiləşdirilərək hər il kitab şəklində nəşr edirilir, həmcinin, onun elektron versiyası təsisatın rəsmi internet sahəsində yerləşdirilir.

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkışaf Konsepsiyanının prioritet istiqamətləri BMT-ye üzv olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilmiş növbəti sammitində qəbul edilmiş “2016-2030-cu illər üçün Dayanıqlı İnkışaf Məqsədləri”nə uyğundur. Bu-nu nəzərə alaraq, qarşıda duran vəzifələrin səmərəli icrasına kompleks şəkildə nail olmaq üçün müvafiq dövlət sənədlərinin icrası vəziyyətinin və eldə olunmuş nəticələrin monitoringinin keçirilməsi məqsədə müvafiqdir. Müvəkkil “Azərbaycan Respublikasında ölkə sakınlığı və demografik inkışaf sahəsində dövlət Programı (2015-2025-ci illər) üzrə Tədbirlər Planı”nın, BMT-nin İnkışaf Proq-ramının 2016-2020-ci illər üçün Azərbaycan üzrə ölkə programının təkmilləşdirilmiş layihələrinə dair rəy və təkliflər də hazırlanaraq, aidiyyəti üzrə təqdim edilmişdir.

Müvəkkil BMT-nin Baş Assambleyasının 61-ci sessiyası çərçivəsində qəbul edilmiş “Bütün şəxslərin zorak itkin düşmələrdən müdafiəsi üzrə” Beynəlxalq Konvensiyasının, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqladan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasının, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın Fakültativ Protokolunun, “Qadınlara və ailədaxili zorakılığa qarşı” Avropa Şurası Konvensiyasının, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 12 sayılı Protokolun ratifikasiyasını bir daha təklif edir.

Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Əmək, Aile, Mənzil, Vergiler və s. məcəllələrinin, o cümlədən, əllilik, pensiyalar və sosial müaviniyyətlər, sosial xidmət, penitensiya və s. sahələrlə bağlı qanunvericilik aktlarının monitoringi aparılmış və müvafiq təkliflər hazırlanmışdır.

Milli Meclisden, Nazirlər Kabinetindən mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş qanun və qərar layihələrinə müvafiq rəy və təkliflər münasibət bildirilmişdir.

Müvəkkilin ümumi redaksiyası ilə “Ombudsmanın sorğuları əsasında Azərbaycan Respublikasının Konstitusiya Mehkəmesi tərəfindən qəbul edilmiş aktları toplusu” adlı kitab nəşr edilmişdir.

Müvəkkil və əməkdaşların beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlərdə iştirakı və həmin tədbirlərdə insan və vətəndaş

hüquq və azadlıqlarının müdafiəsinin daha da səmərəli təmininə yönəlmış çoxşaxəli fəaliyyəti nəşrlər, televiziya, radio, qəzet və jurnalılar vasitəsi ilə geniş ictimaiyyətin diqqətine çatdırılmışdır.

Qeyri-hökumət təşkilatları, insan hüquqları sahəsində ixtisaslaşmış mütəxəssislər və icmalarla Müvəkkilin əlaqələri daha da genişlənmişdir. İstər həmin təşkilatlar cəlb edilməkələ, istərsə də birgə əməkdaşlıqda ardıcıl tədbirlər keçirilmişdir.

MFP-də nəzərdə tutulmuş müddəələr, habelə, onun icrası vəziyyəti qeyri-hökumət təşkilatlarının iştirakı ilə müzakirə olunmuş, təklif və tövsiyələr nəzəre alınmışdır.

Müvəkkilin təşəbbüsü və qeyri-hökumət təşkilatlarının iştirakı ilə insan hüquqlarının müxtəlif aspektlərinə həsr olunmuş tədbirlər, o cümlədən, “Heydər Əliyev və insan hüquqları”, habelə, “Əlliyyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın icrasına dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin müvafiq komitəsinin tövsiyəlerinin müzakirəsi, Biznes və Qadın Hüquqları, Milli İnsan Hüquqları İnstitutlarının parlament, dövlət qurumları və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, habelə, seki hüquqları mövzularında, həmcinin, Ümumdünya Əqli Sağlamlıq Günü, Xocalı soyqırımı 23-cü ildönümüne, 31

Müəllim Assoasiyası, Qadın və İnkişaf Mərkəzi və digər təşkilatları da qatılmış, ənənəvi “Mən və hüquqlarım” usaq rəsmi, o cümlədən, “Hüquqlar-həmi üçün!” jurnalı yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak etmişlər.

Müvəkkil Kütləvi informasiya vasitələri ilə əməkdaşlığı mühüm yer verir və çoxşaxəli əlaqələr onun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Təsisatın məqsəd və məramları, yeni ideya və təşəbbüsleri, fəaliyyətinin əsas istiqamətləri, habelə, tədbirlər barədə press-relizlər və məlumatlar, müxtəlif qəzet və jurnalılla, teleradio kanallarına, informasiya agentliklərinə, elektron qəzetlərə və “online” portallarına göndərilir.

Müvəkkil işini yazılı və inkişaf etməkdə olan elektron KİV-lə, habelə, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu, mətbuatın özünütənzimləməsinə yönəldilmiş Mətbuat Şurası, televiziya və radio, yeni jurnalıst qurumları ilə six əlaqələr və əməkdaşlıq şəraitində qurmuşdur.

Paytaxtda və ölkəmizin müxtəlif bölgələrində nəşr olunan aparıcı qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli KİV-in müxbirləri ilə six əlaqələr davam etdirilmişdir. Jurnalıstlərlə səmə-


Mart Azərbaycanlıların Soyqırımı gününe həsr edilmiş tədbirlər keçirilmiş, irəli sürülen təklif və tövsiyələr ümumiləşdirilərək müvafiq dövlət qurumlarına ünvanlanmışdır.

10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun 70 illiyinə həsr olunmuş “Azərbaycanda insan hüquqlarının təminı davamlı inkişaf perspektivindən” mövzusunda keçirilmiş konfransda vətəndaş cəmiyyəti institutlarından Milli Qeyri-Hökumət Təşkilatları Forumu, “Şəhid Anaları Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, Psixoloqlar Assosiasiyası, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının, Azərbaycan Valideyn-

reli əməkdaşlıq üzünlük verilmiş, media nümayəndələrinin diqqəti təsisatın insanların pozulmuş hüquqlarının bərpası və təminin sahəsində fəaliyyətinə yönəldilmişdir.

Təsisatda elektron və yazılı medianın, rəqəmsal və “online”-jurnalistikanın inkişafı, jurnalıstların, o cümlədən, hüquq mövzusunda yazan media nümayəndələrinin peşə hazırlığının təkmilləşdirilməsi, müsəris İKT-dən istifadə imkanlarının artırılması məsələlərinə diqqətlə yanaşılmış, jurnalıstların hüquqi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirilmiş, insan hüquqları mövzusunda yazan media temsilciləri Müvəkkilin təşəbbüsü ilə keçirilən ənənəvi müsabiqələrə cəlb edilmişdir.

Müvəkkil və əməkdaşları müx-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

vaxtdan Müvəkkil 100-dən artıq bəyanat vermişdir. 2015-ci ildə Müvəkkilin 20 Yanvar faciəsinin 25-ci ildönümü, Xocalı soyqırımı 23-cü ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatları nüfuzlu beynəlxalq qurumlara - BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Komissiyasına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xaricdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, azərbaycanlıların diaspor təşkilatlarına ünvanlanmışdır.

Aylıq İnformasiya Bülletenlərinin 132 sayı, o cümlədən, 2015-ci ildə 12 sayı hazırlanmış və dörd kitabda toplanaraq nəşr edilmişdir.

Təsisatın təşkil etdiyi tədbirlərdə çoxsaylı KİV nümayəndələri təmsil olunmuş, Müvəkkilin fəaliyyəti ilə bağlı hazırlanmış məqalelər mətbuat sehifələrində dərc edilmiş, teleradio programlarına müsahibələr verilmişdir.

Müvəkkilin və təsisatın fəaliyyəti dəfələrlə yüksək dəyərləndirilmiş, müxtəlif nominasiyalar üzrə mükafatlarla və fəxri diplomlarla təltif edilmişdir.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

təlif təşkiladaların media məsələlərinə dair keçirdiyi tədbirlərdə iştirak etmiş və müzakirələrə qatılmışlar.

Təsisatın fəaliyyəti barədə, ümumilikdə, 10102, o cümlədən, 2015-ci ildə isə, 342 məqale və informasiya qəzet və jurnalarda çap edilmişdir. Fəaliyyət dövrü ərzində Müvəkkilin Mətbuat xidməti 3578 press-reliz hazırlamışdır, bunlardan 280-i 2015-ci ilə aiddir. Hazırlanmış press-relizlər ingilis dilinə çevrilərək, Avropa Şurasına göndərilmişdir.

Müvəkkilin Gençə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin insan hüquqları sahəsində fəaliyyəti ilə bağlı, ehali arasında keçirdiyi hüquqi-maarifləndirmə tədbirləri və aparılmış monitoringlər barədə 61 press-reliz hazırlanaraq yayımlanmışdır. Təsisatın fəaliyyətə başladığı

İraqda iki kütləvi məzar aşkarlanıb



Iraqda insanların kütləvi şəkildə dəfn edildiyi iki məzar aşkar edilib. AZERTAC xəber verir ki, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının nümayəndəsi Əli Əl-Beyati mətbuada açıqlamasında bildirib. O qeyd edib ki, hər iki məzarda 12 min insanın qətəl yetirilərək dəfn edildiyi məlum olub. Məzarların tapıldığı ərazilər İŞİD terrorçularının işğalı altında olan ərazilərdir. Onun sözlərinə görə, 2014-cü ildə adı çəkilən terrorçuların qruplaşması İraqda 1200 adam oğurlayıb, onlardan 600-ü qadın, 120-si isə uşaq olub. Ümumilikdə 7 min insanın oğurlanması faktı sübut edilib. Hazırda onların axtarışı davam edir. Xatırladaq ki, 2014-cü ildə İŞİD qruplaşması İraqın ərazisinin 30 faizini işğal edərək 2 il ərzində nəzarətdə saxlayıb. Bu müddət ərzində həmin ərazilərdə insanlıq sığmayıyan cinayətlər törədilib.

Xəbərdarlıq: Elektron siqaretlər sağlamlıq üçün təhlükəlidir!

Son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayının artması barədə və bunun çox ciddi təhlükə mənbəyi olduğu barədə Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib. ABŞ-da 200 yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstelenib.



Xüsusi gənclər arasında elektron siqaretdən istifadə etmək verdiyi çox sürətlə yayılır. Bəzən gənclər elə düşündürülər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin en səməralı üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.

AZERTAC xəber verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova bu barədə deyib: "Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağıciyərlərin selikli qişasını mehv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb".

Elektron siqaretlərdən gənclər arasında daha çox tütünçəkmənin əvvəlində istifadə edildiyini bildirən mərkəzin şöbə müdürü Tofiq Muşayevin dediyinə görə, bu, bütün hallarda təhlükə mənbəyi sayılır və tütünçəkmənin dəsteklənməsinə xidmət edir: "Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqarete meyl göstərirler. Lakin nəzərə almaq lazımdır ki, çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edirlər. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər sadəcə marketing siyasətidir".

Bir məqamı isə xatırlatmağa ehtiyac var: 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, bütün növ qəlyanalar və elektron siqaretlər də həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Fransalı pilot qəzada həlak olub

Belçikanın Spa-Frankorşam avtodromunda Formula 2 mərhəlesi üzrə ilk yürüş keçirilməli idi. Lakin artıq ikinci dairədə - "Qırmızı su" döngəsinin çıxışında pilotlar Antuan Yuber, Xuan Manuel Korrea və Marino Satonun iştirakı ilə ciddi qəza baş verib. Belə ki, Sato qəza yerini sərbəst şəkildə tərk edə bilib, ancaq Yuber və Korreanın sehhəti barədə heç bir məlumat verilməyib. Xəsərət alanlar xəstəxanaya çatdırılıb. Amma həkimlərin seyrlərinə rəğmən sentyabrın 1-də, Belçika vaxtı ilə saat 18:35-də Yuber vəfat edib. Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Həlak olan pilotun sentyabrın 22-də 23 yaşı tamam olacaqdı. Xuan Manuel Korrea isə xəstəxanadadır. Onun vəziyyəti sabitdir.

ELAN

Masazır qəsəbəsində Qurtuluş-93 yaşayış massivində Bağçalı Evlər MTK tərəfindən Cəfərov Ceyhun Cavanşir oğlunun adına verilmiş 86/53 sayılı müqavilə itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müavinləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600

Ses

Son sahifə

3 sentyabr

"Qalatasaray" İngiltərədən futbolçu transfer edib

Türkiyənin "Qalatasaray" komandası həyətinə yeni futbolçu cəlb edib. İstanbul təmsilcisinin rəsmi saytında yer alan məlumatda deyilir ki, son ölkə çempionu İngiltərənin "Sautqempton" klubundan Mario Lemina həyətinə qatıb. İyirmi altı yaşlı qabonlu yarımmüdüfiəçi birillik icarəyə götürülüb.

M.Lemina karyerası ərzində Fransanın "Lorient", "Marsel" və İtaliyanın "Juventus" klublarında oynayıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 21 görüşdə meydana çıxbı və 1 qol vurub.

"Sarı-qırmızılar"ın hücumçusu Mbaye Diaqne isə birillik icarə esasında Belçikanın "Brügge" klubunda çıkış edəcək. Ötən mövsüm "Kasımpaşa"dan "Qalatasaray" a transfer olan seneqallı futbolçu Superliqada oynadığı müddətdə 29 matçda 30 qol vurub.



Kikboksçularımız Avropa çempionatında 12 medal qazanıblar



Macarıstanın Györ şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatı keçirilib. AZERTAC xəber verir ki, turnirdə 39 ölkədən 2 mindən artıq idmançı iştirak edib. Milli komandamız Azerbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hakim Hacıyevin rəhbərliyi altında 29 idmançı ile yarışa qatılıb.

Çempionatın yekununda Azerbaycan komandası ümumilikdə 12 medal qazanıb. Bunlardan 5-i qızıl, 2-si gümüş və 5-i bürünc medaldır.

"Çelsi"nin futbolcusu millimizə qarşı oynamayacaq?

Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması daha bir itki ilə üzləşib. Xorvatiya Futbol Federasiyasının rəsmi saytında yer alan məlumatda deyilir ki, Matteo Kovacić heyətdən kənarlaşdırılıb. "Çelsi"nin yarımmüdüfiəcisi zədəli olduğu üçün Slovakiya və millimizle oyunları buraxacaq. Kovaciçin əvəzinə "Hayduk"un yarımmüdüfiəcisi Miyo Caktaşa dəvət göndərilib.

Xorvatiya sentyabrın 6-də Slovakiya, 9-də isə Azerbaycan millisinin qonağı olacaq.

Xatırladaq ki, "Barselona"nın yarımmüdüfiəcisi İvan Rakitić də heyətdən kənarlaşdırılıb.



"Qəbələ" Elmar Baxşiyevə tapşırıldı

Qəbələ"nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib. Klubun saytında yer alan məlumatda deyilir ki, yeni baş məşqçi təyin olunana qədər bu funksiyası əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşiyev yerinə yetirəcək. Xatırladaq ki, Azərbaycan Premyer Liqasının III turunun "Keşlə" ilə oyunundan (0:4) sonra Sənən Qurbanov baş məşqçi vəzifəsindən istefə verib.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.